



Cəmilə ÇİÇƏK

Cəmilə Çiçək (Cəmilə Köçəri qızı İsbəndiyarova) Kəlbəcər rayonunda anadan olub. Bakı Slavyan Universitetini, Azərbaycan Müəllimlər İnstututunu, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. AYB və AJB-nin üzvü, "Qızıl qələm" mükafatı laureatıdır. Kiçik yaşlarından poeziyaya maraq göstərib. Dövri mətbuatda ədəbi, vətənpərvər ruhlu yazıları, yurd həsrətlə şeirləri və elmi-publisistik məqalələri ilə tanınır. "Ədalət", "Şərq", "Respublika" qəzetlərində işləyib, "Təhsil" jurnalı, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Vətən səsi", "Kəlbəcər harayı" qəzetləri ilə əməkdaşlıq edib. "Zəka işığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin təsisçisi və sədri, "Milli Zəka" beynəlxalq elmi-ədəbi, ictimai-siyasi jurnalın www.zekaishiginda.az saytının təsisçisi və baş redaktoru, milli mənəfe və dövlətçilik mövqeyində dəyərli kitablar – "Kəlbəcərin saz qalası", "Arı çiçəyə gəlib", "Sən dağlardan ayrılmadın", "Sazımız ağlayır dağlar başında", "Ailə dəyərlərini simvollaşdırın kultlar", "Modern Azərbaycan ailə modeli" publisistik kitablarının müəllifi, "Səməd Vurğun – Aşıq Şəmşir dastanı", "Əyyub və Sənəm dastanı", "Fəzli və Məhliqa dastanı" adlı elmi-publisistik kitabların toplayanı və tərtibçisidir.

2014-2017-ci illərdə AMEA Folklor İnstututunun doktorantı olmuş, 2017-ci ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Prezident təqaüdçüsüdür.

Həssas qrup ailələrinə psixoloji-mənəvi dəstək

Cəmilə Çiçək



Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurası



"Zəka işığında"
Milli Dəyərlərin Təbliğinə
Yardım İctimai Birliyi

Cəmilə ÇİÇƏK



**Həssas qrup
ailələrinə
psixoloji-mənəvi
dəstək**

CƏMİLƏ ÇİÇƏK

**HƏSSAS QRUP AİLƏLƏRİNƏ
PSİKOLOJİ-MƏNƏVİ DƏSTƏK**

**"Azərnəşr"
BAKİ – 2020**

Toplu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il ikinci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, "Zəka İslığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən ("Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ailə, qadın və uşaqların sosial, fiziki və mənəvi inkişafına dair təşəbbüsələr" bölümü üzrə) "İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkün ailələrinin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili" adlı ikiaylıq layihə çərçivəsində nəşr edilir.

Kitabçada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkün ailələrinin üzvlərinə psixoloji-mənəvi dəstək mövzusunda elmi-sosioloji materiallar toplanıb. Kitabça yuxarıda qeyd edilən məsələlər üzrə mütəxəssislər, eləcə də geniş oxucu kütłəsi üçün nəzərdə tutulub.

Tərtib edəni və toplayanı: **Cəmilə Çiçək**

filologiya üzrə fəlsəfə doktoru

Ön sözün müəllifi: **Fikrət Cahangirov,**

professor

Elmi redaktoru: **Sakibə Ələsgərova,**

professor

Rəyçilər: **Elnur Rüstəmov,**

psixoloq

Bilal Alarlı,

filologiya üzrə fəlsəfə doktoru

Elçin Muradxanlı,

filologiya üzrə fəlsəfə doktoru

Cəmilə Çiçək (Cəmilə Köçəri qızı İsbəndiyarova). Həssas qrup ailələrinə psixoloji-mənəvi dəstək. Bakı, "Azərnəşr", 2020, 72 səh.

© Cəmilə Çiçək

ISBN 978-9952-37-475-9

E-mail: c.cicek@mail.ru

Ön söz

Fikrət CAHANGİROV,
professor

QARABAĞDAKİ QƏLƏBƏNİN "PSİXO-SİRLƏRİ"...

Sürət və maraqlı dəyişikliklər əsrində yaşayırıq. "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin təsisçisi və sədri, istedadlı gənc intellektual Cəmilə Çiçək (İspəndiyarova) "İtkin düşmüş şəxslərin, qəçqın və məcburi köçkün ailələrinin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili" mövzusunda ikiaylıq layihə hazırlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim edəndə sanki uğurlu qələbələrlə bol ikinci Qarabağ savaşının başlanacağıını fəhmlə duymuşdu.

Layihənin rəhbəri, bəzi araşdırmalarının müəllifi Cəmilə Çiçək Qarabağın dilbər bölgəsində – Kəlbəcər rayonunda dünyaya göz açıb. Ailəsi ilə birlikdə özü də doğma diyarından məcburi köçkün düşmüş bir ictimai fəaldır. Eyni zamanda yaxınlarının, yurdaşlarının şəhid olduğu, əsir düşdürüyü, girov götürüldüyü qəlbi yaradıcı insan ola-

raq layihədə qaldırdığı problemlərin çoxunu öz taleyində yaşadığındandır ki, fəaliyyəti çərçivəsində hazırlanmış bu elmi-kütləvi toplunun materialları belə aktual məsələyə aiddir. Bu elmi-kütləvi materiallarla tanış olanda istər-istəməz gözümüzün qarşısına son 30 ilin hadisələri gəlir.

2016-cı ildən bu yana baş verənlər, eləcə də bu il sentyabrın 27-dən Qarabağda başlayan, Ali Baş Komandanın rəhbərliyi altında qalibiyyət zirvələrini fəth edən Milli Ordumuzun igid hərbçiləri ictimai şüurumuzda illər boyu qalaqlanan "məğlubiyyət" sədlərini yox etdikcə itirdiyimiz torpaqların, qaćqın və məcburi köçkünlərin acı taleyi, Qarabağın qərinələrlə ölçülən dərdi, müharibənin dəhşətləri, savaşdan sonra ortaya çıxacaq psixoloji gərginliklər sanki azalı...

Ali Baş Komandan Prezident İlham Əliyevin siyasi iradəsi və igid hərbçilərimizin öz qanları-canları hesabına geri qaytardıqları Qarabağdakı qədim torpaqlarımızın sevinci, söz yox, acılarımızın çoxunu bizlərə unutduracaq. Fəqət, həyat davam edir və onun sevinclə-kədərlə dolu öz qanuna uyğunluqları var.

XX əsrin ortalarından etibarən müharibə sindromu haqqında çoxsaylı araşdırma məsələlər meydana çıxdı. İkinci Dünya müharibəsindən sonra "məğlub edilən almanın sindromu", ABŞ-ın Şərqi Asiyada apardığı müharibədən qayıdanlarla bağlı "Vyetnam sindromu", sabiq SSRİ hərbçilərinin Əfqanıstandakı məlum münaqişə zamanı "qazandıqları" psixoloji-ruhi zədələr, Orta Şərqi son illərdəki münaqişələrində insanların şüuruna həkk olunan dini-mənə-

vi dəhşətlər haqqında sosioloqlar, psixoloqlar, alimlər, araşdırmaçılardır hələ çoxlu tədqiqat aparacaqlar.

Azərbaycanda da son illər şərti olaraq "Qarabağ sindromu" haqqında müəyyən araşdırmaçılardır, tədqiqatlar aparılır, elmi-sosioloji məqalələr yazılmışdır. Belə materiallər yuxarıda söyügedən ikiaylıq layihənin fəaliyyəti nəticəsində ortaya çıxıb. Müxtəlif müəlliflərin qələmə aldığıları bu məqalələrin əksəriyyəti faktlara söykənir və ümidvarıq ki, davamlı olaraq bu ağrılı mövzu haqqında hələ çoxlu yeni araşdırma ortaya qoyulacaq.

İnanırıq ki, İkinci Qarabağ savaşına qədər 20 faiz torpaqları ermənilər tərəfindən işgal olunmuş ölkəmizdə bu problemlə həssas qruplara aid edilən ailələrin psixoloji-mənəvi dünyasında baş verənlər, son savaşlardan sonra cəmiyyətimizin ümumi ictimai şüuruna, milli psixologiyamıza təsir edən əsas problemlər ətrafında ictimai müzakirələrin, elmi-sosioloji araşdırmaçılardır, tədqiqatların məhiyyətini aydınlaşdırmaq, uyğun fəaliyyətlərin konturlarını müəyyənləşdirmək baxımından təqdim olunan elmi-kütləvi nəşr oxucular və araşdırmaçılardır üçün maraqlı məsaüstü kitab sayıla bilər.

Sakibə ƏLƏSGƏROVA,
filologiya üzrə fəlsəfə doktoru,
ADPU-nun dosenti, Əməkdar müəllim

KƏLBƏCƏRİN QƏRİB ÇİÇƏYİ...

Mən bir qız tanıyıram – Cəmilə Çiçək. Bu qız Vətən dərdlidir, ana dərdlidir. Hamının üzünə gülümsəyir, amma içində bir qovğa var – həyat qovğası, yaşam qovğası. Həssasdır, səmimidir, utancaqdır. Amma bu onun mənəvi gücünü zəiflətmir, mübarizdir, haqq yanadır. Kəlbəcər alınandan çırpınır – ailəsi üçün, elm naminə, Vətən üçün. Bəzən də vacib layihələrlə görüşümüzə gəlir. Budəfəki layihənin mövzusu "İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkünlərinin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili" adlanır. Çox gözəl, ölkəmizin, cənab Prezidentin gündəmindən heç düşməyən, hər gün nəzərdiqqətdə olan bir mövzu. Bu mövzunun içərisində məhəbbətlə həsrətin qovuşuğu, küskünlük, qəzəb var, dərd, ehtiyac var. Kəlbəcər və digər alınmış torpaqlarımızın çəməninə, ormanına, buz bulaqlarına, qartal vüqarına Vətənin də qəribsəyən çox insanın qərib axşamlarının kədəri var.

Cəmilə Çiçək həm də el dərdi çəkir: zərər görmüş ailələr necə dolanır? Bilmirəm ondan soruşan olubmu: Cəmilə, bəs sən neynirsən? Bu dəstək layihəsi çox gözəl, ən azından onun da mənəvi dünyası dəstək görürmü? Mən bu ürəkli, vətənpərvər qızın özünə də, layihəsinə də dəstək verirəm. Uğurlar! Neçə-neçə layihələrdə görüşmək ümidi ilə.

QARABAĞIN QARA DƏRDİ

Azərbaycan xalqının yaddaşında onun tarixi, həyat və məişəti ilə bağlı çoxlu nəğmələr, rəvayətlər, əfsanələr var. Koroğlu, Qaçaq Nəbi, Qaçaq Alı kimi xalq qəhrəmanları ilə bağlı və döyüşə səsləyən nəğmələr oxunanda insan özünü ar-xalı, ürekli, güclü hiss edir. Koroğlunun qoç igidləri orta əsr tariximizin əsas istinadgahlarından biridir.

Dolun at belinə, qoç igidlərim.
Xotkarı taxtından endirək, hoydu!
Talayaq mülkünü, alaq malını,
Öyünü başına endirək, hoydu!

Belə nəğmələr sonralar aşıqlar tərəfindən oxundu. Zaman keçdi, öz gözəlliyini itirmədi. Hələ də o nəğmələr oxunarkən insan keçmiş i ilə öyünür, toxtaqlıq tapır. Ancaq XX-XXI əsrlər xalq düşmənlərinin əlində oyuncağa çevrilən, saysız-hesabsız igidin həyatını əlindən alan müasir silahların varlığı güclünü də, gücsüzü də qorxudur, istər-istəməz geriyə dönürsən: "Kaş o dövrdə yaşayaydım".

O zamanlar Oğuz oğlu düşməndən qorxmurdu, amma qışdan yaman qorxurdu, ilin üç fəslini işləyib qısa tədarük görürdü. Büyük Çillənin çarəsizliyini yaşamamaq üçün çırpındı. Amma Büyük Çillənin amansızlığını belə ona qismət gətirmişdi. Əli-ayağı donan, saqqalı buz bağlayan, əli boş, kor-peşman evinə dönən Oğuz igidinin qabağına sonradan onun simgəsinə çevrilən qurd balası çıxmış, ona qismət gətirmişdi və Oğuz eli indiyə qədər ən imkansız vaxtında be-

lə yavan çörəyə möhtac olmur. İndi zaman başqadır, "arxa-
lı köpək qurd basır". Düşmən uca dağlarımızda, güllü-çi-
çekli çəmənlərimizdə səfa sürür. Amma mən düşünürəm ki,
bizim dağların qarı bizsiz əriməz, inanmırıam ki, boynubü-
kük bənövşəmiz düşmən üzünə gül aça, kəklikotumuz "on-
ların dəmkeşində" dəm tuta, xınalı qayalarımız "onlara" heç
xınayaxdı da keçirməz. Vəfalıdı bizim dağlar, bizim torpaq-
lar. Ən qədim dövrlərdən üzü bəri baxanda görürük ki, yağı
düşmən igidlərimizin arxayı vaxtında həmləsini edib –
əlində silah olmayanda, ova gedəndə, xeyir-şər vaxtı. Dağ-
lıq Qarabağ və ətrafindakı yeddi rayondan Azərbaycan xal-
qı beləcə əliyalın vaxtında silah gücünə çıxarıldı. Ocaq yer-
ləri dağıdıldı, ölen oldu, canını qurtara bilən qurtardı, düsh-
mənə əliyalın "dirəşən" əsir alındı və ya işgəncəyə məruz
qaldı. Oğuz igidlərinin taleyi bir daha XX əsrin 90-cı illə-
rində "kitablaşdı". Allahından, xalqın mənəvi dəstəyindən
güc alan, təmkinini gözləyən müasir ictimai-siyasi tariximi-
zin gerçeklikləri dönəmində öz ilkinliyini-oğuzluğunu, göy-
türklüünü qoruyub saxlayan neçə-neçə azəri oğlu hərkət-
ləri ilə fövqəlinsan səviyyəsinə qalxdı. Ramil, Mübariz,
Dilqəm, dostları və yüzlərlə belələri özlərinə, ailələrinə,
bizə və Vətənimizə şanlı tarix yaşatdı və arxivləşdirdi. Qə-
ribə nüansdır: öz torpağına, Kəlbəcərə – anasının qəbrini zi-
yarətə gedən Dilqəm Əsgərov və dostu Şahbaz Quliyev er-
məni ekstremistləri tərəfindən əsir alındı və məhkəmə qə-
rarı ilə həbs edildi. 27 ildir yüzlərlə kəlbəcərli gözünü son-
suzluğa dikərək itkin yolu gözləyir. Gözlərini göylərin qa-
pışından yiğmayan bu elə ümid güc verir, bir də inam. Tor-
paqlarımız yağı düşmən əlində inləyir, zamanın çarxı fırla-

nır, çox sədaqətsizdir. İgid oğullarımız Vətənin dar günündə, cihad vaxtında şəhid olmaq üçün yox, igidlik göstərmək, ölümə meydan oxumaq, öldürmək üçün ayağa qalxıb. Gözəl yurd yerlərimizi talayan düşmənə göz dağı vermək vaxtıdır, ərlik məqamıdır. Qoy igidlərimiz günahsızın qisasını günahkarlarda qoymasın! Mehdixan Kəlbəcərli yazır:

Üzdə üzümüzə gülən dünyadı,
Öz işini yaxşı bilən dünyadı.
Pay verib, dərdindən ölüən dünyadı,
Verdiyini geri almasa olmaz!..

Azəri əsgəri də, türk əsgəri də birlikdə haqqı, ədaləti saymayanları dizə gətirəcək, bizim olanı bizə qaytaracaq. Bənövşə, nərgiz görəndə, səpələnmiş lalə görəndə diksinən, özünü Kəlbəcərdə sananlar qoxulayanda həqiqəti anlayır – bu, bizim ellərin çıçəyi deyil.

Murovun başında əsdi küləklər,
Təzələndi çox arzular, diləklər.
Qarşısında nazlandı əlvan çıçəklər,
Güllər mənim güllərimə bənzədi.

Gözəlliklər içərisində düşmənə aldandı Oğuz igidləri. Yol ayrıcında Qurd balasının verdiklərini yurd yerinə gətirdi, sünbülli əkdi, sürünü yaylağa sürdürdü, Oğuz elinə bar-bərəkət gəldi, kefikök dolandı, Novruz bayramını keçirdi, onu arxayınlıq basdı, bayram yenicə qurtarmışdı ki, yağı düşmən Kəlbəcəri ələ keçirdi. Bu dəfə Novruz ona uğur gətirmədi, amma adə-

tinə, uğuruna, ilin təzələnməsinə inandı, inancına sadıq qaldı. Bu Oğuz igidinə nə deyəsən? Düşmən namərddirsə, onun günüňə nə? Bəlkə bir az arxayındır?

Ağca-ağca Oğuz qızları
Göyçə-göyçə yaylalardan gül toplasın.
Gündoğandan günbatana orduların qopsun.
Oguz ellərindən arxan gəlsin,
Yağlıların yaman yerdə axşamlasın.

Oğuz qızları beş il Kəlbəcərdə toysuz qaldı. İgidlər sərhədi qorudu, bayramı evlərə endilər, olan onda oldu, düşmən əlinə fürsət keçdi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan əsgərləri ilə tez-tez görüşürdü. Hər dəfə onun qürurla söylədiyi "Salam, əsgər" ifadəsi əsgərləri döyüşə ruhlandırırdı. Təkrar-təkrar xatırladırdı: "Hər bir azərbaycanlı hiss etməlidir ki, Vətəni qorumaq onun vəzifə borcudur. Xüsusən indi hər kəs müsəlləhə əsgər olmalıdır".

Azərbaycan mərd igidlər, qəhrəmanlar diyarıdır. Vətənə xidməti özünə borc bilən hər bir Azərbaycan oğlu valideynlərindən, el-obasından xeyir-dua alıb öz yerini, doğma yurdunu qorumaq üçün əsgəri xidmətə gedir. Bütün bunları televiziya ekranlarından izləyən bizlər Azərbaycan əsgərinin, ordumuzun gücünə inanırıq. Ona da inanırıq ki, bu əsgər bir gün Qarabağdan şad xəbərlər gətirəcək. İgidlərimiz kitablardan qəhrəmanlıq tariximizi öyrəndi. Cavanşiri, Babəki, Oğuz igidlərini, Koroğlunu, Nəbini, Səttarxani, Xiyabanını, Pişəvərini tanıdı. Valideynlərinin və

özlərinin gözü önündə baş verən Qarabağ döyüsləri, 20 Yanvar hadisələrinin, Aprel döyüslərinin şahidi oldular. Yüzlərlə şəhidliyin şahidinə çevrilən bu gənclər Fərid Əhmədovdan, Çingiz Mustafayevdən, Ramil Səfərovdan, Mübariz İbrahimovdan Vətəni sevməyi öyrəndilər. Qeyribərabər döyüslərdə şəhid olan Fərid və Mübarizin şəhidlik səviyyəsi, döyüş rəşadəti əsgərlərimizin and yerinə çevrildi. Hələ Kəlbəcərdə narahat gəzən şəhid ruhlarını demirəm. O güllü-çiçəkli məkan xarabalığa çevrilib, Kəlbəcərin qartallı dağları dumana bürünüb, gülzar yerində bayquşlar gəzir. Buz bulaqlarımız düşmən "ciyərini soyudur". Əli qoynunda illərdir bala yolu gözləyən ana və ataların ümidi Azərbaycan əsgərinədir. Haqsızlığa dözdüyümüz bəsdir.

İtaliyada səfərdə olarkən ölkə Prezidenti İlham Əliyev xatırlatdı ki, ordumuzda on minlərlə Fərid və Mübariz kimi əsgər var. Torpaqlarımızı qorumağa hazırlıq. Qafqazda ən mübariz ordu Azərbaycan Ordusudur. Ordumuzda ruh yüksəkliyi və döyüş texnikası var. Biz haqlıyıq, torpaqlarımızı düşmən işgalindən azad etməyə də gücümüz var. İstənilən parametr üzrə Azərbaycan Ermənistandan üstündür: iqtisadi, siyasi, hərbi və s. Döyüş hazırlığı, peşəkar ordu, ruh yüksəkliyi, Azərbaycan xalqının iradəsi, iqtisadi təminat ona əsas verir ki, hərbi yolla torpaqlarımızı geri ala bilək. Ancaq biz müharibə istəmirik. Döyüş bölgəsindəki hər itki bizə ağırdır. Odur ki, haqqımızı danışıqlar yolu ilə almağımız daha düzgündür.

Bakıdakı və digər yerlərdəki Şəhidlər xiyabanlarında uyuyan şəhidlərimizin xatırəsi, ruhu buzə təlqin edir deyək: "Biz hamımız

Mübarizik, biz hamımız Fəridik". Türklərdə belə bir atalar sözü var: "İgid namı ilə yürür". Biz də deyirik ki, "igid ölər, adı qalar". Mən igidlərin ölməsini istəmirəm. Qoy qəhrəmanlıq göstərsinlər, onlar bizə sağ lazımdır. Qoy anaların əli qoynunda qalmasın. Mübariz bir əsgər kimi döyüşə gedəndə anasına məktub qoymuşdu. Şəhidliyi göz öünüə alıb düşmən üzərinə getmişdi. Şairlər onun qəhrəmanlığına, son məktubuna söz qoşdular.

Çırpinıram bir quş kimi,
Sığmir ürək yuvasına.
Rahat olar şəhid ruhu,
Xain getsə bəlasına.
Ata, ana, oxu bunu.
Yazıram son məktubumu:
Ruhuma siz dua edin,
Haqqınızı halal edin.
Son ricam bu, son sözüm bu:
Şəhid olsam, ağlamayın.

Öz arzusuya torpağına baş qoyaraq şəhidlik zirvəsinə ucalan, özünə əbədi həyat yolu seçən Azərbaycan əsgəri Mübariz İbrahimova salam olsun! Onun üçün gah qəhrəmanlıq mahnısı, gah da ağrı oxuyuruq. Ancaq bilirik ki, o, şəhidlik zirvəsindən bizə baxıb gülümsəyir.

Ancaq uzun illərdir düşmən tapdağında qalan torpaqları-mızə heyif! Kəlbəcərimə heyif!

Oxudum şeirini, şair Mehdíxan,
Hayif, Kəlbəcərtək məkana, hayif!
Namərd əlləriylə saraldı, soldu,
O güllü, çiçəkli cahana hayif!

O məkana ki, yüzlərlə bəxti kəm ölümə tuş oldu, onlarla insan itkin düşdü. Dədə Şəmşir kimi el şairlərinin məkanı Ağdabandan nişanə qalmadı. Kəlbəcərin varidatı İrəvana çəkildi. Uzun illərdir övlad həsrətiylə saçını yolan anaların, beli bükülü ataların gözü Murov yollarında qaldı. Kəlbəcərin qızıl mədənləri qazılır, torpaqqarışıq maşın karvanlarıyla daşınır. Qohumlarımız mineral "İstisu" yumuzu Moskvadan alıb gətirmişdilər. Ancaq üstündə "İrəvan istehsalı" yazılmışdı. Odur ki, Tomris anamızın, Qazan xanın, Cavad xanın tarixdən silinməyən güdrətini unutmayaq.

Qalx ayağa, Vətən oğlu, qalx ayağa, Vətən qızı,
Görmürsənmi ayaqlayır yağı düşmən xalqımızı?!

Səsimizə Azərbaycan əsgəri səs verir: "Hələ dayan, nə görmüsən?" Bizə ümid verən Azərbaycan əsgərinə salam olsun! Məsləyimizi, əqidəmizi, vicdanımızı ləkədən qurtaracaq Vətən oğullarına salam olsun! Vətənimizi intizardan qurtaracaq o kəslərə salam olsun ki, yaxşını yamandan seçir, bu taleyin sinağından bir türk kimi keçməyə hazırlıdır. Hər zamanın bir hökmü var. Xeyirlə Şər yanaşı addımlayır. Zərdüşt babamızdan üzü bəri bizim torpaqlarımızda İslıq Qaranlığa qalib gəlib. "Hamımız bir, birimiz hamı" olaq. Deməyək ki, mənə nə var. Bu Vətəndə hər nə varsa, sənə də var, mənə də var!

8 sentyabr 2020

Cəmilə ÇİÇƏK (İSBƏNDİYAROVA),
araşdırmaçı-jurnalist,
Prezident təqaiüdçüsü, f.ü.f.d.

MÜHARİBƏNİN VURDUĞU YARALAR VƏ YAŞATDIĞI AĞRILAR

Həssas qrup ailələrinə psixoloji-mənəvi dəstək mütləqdir və bu, ictimaiyyətin də, QHT-lərin də ictimai borcu sayılmalıdır...

Ermənistan–Azərbaycan münaqişəsi başlanandan bu yana həm Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımız, həm əsir götürülmüş, itkin düşmüş şəxslər, həm də respublikamızda öz iradələrinə zidd olaraq, doğma el-obalarından didərgin düşmüş məcburi köçkünlər yurd yerlərinin işgalı səbəbindən illərdir mənəvi-psixoloji gərginlikdə yaşamağa məcburdurlar. İllər boyu çadır şəhərciklərində, məişət komfortu olmayan köhnə tikililərdə, həmçinin müxtəlif şəhər və kəndlərdəki məktəb, bağça, yataqxana tipli tikililərin darısqal otaqlarında yaşamağa məcbur olmaları istər-istəməz bu qəbil şəxsləri həssas qrupa çevirib.

Bir milyona yaxın soydaşımızın – həssas qrup insanlarınımızın sosial-məişət problemlərinin böyük qismi həll olunsa, illərdir dövlət tərəfindən onlar üçün yeni yaşayış binaları tikilsə, müasir mənzillərlə təmin olunsalar da, doğma yurd yerləri ilə bağlı nisgil, həsrət, dərd, ictimai-psixoloji, iqtisadi-etik amillər onlara mənfi təsir göstərib. Münaqişə başlanandan bugünə qədər bu həssas qruplara illərdir əsir və itkin düşmüş şəxslərin ailə üzvləri, doğmaları, yaxınları da qosulub.

Böyük şəhərlərin sakinləri tərəfindən bir sıra hallarda məişət səviyyəsində hansısa basqlar, təzyiqlər bir sıra halarda bu həssas və könlüsünüq, qəlbinqırıq insanların ümumi psixologiyasında mənfi izlər buraxır, sonrakı məqamlarda ailədaxili, eyni zamanda, icmadaxili şiddətə yol aça bilir.

Təşkilatımızın həyata keçirdiyi yeni layihədə itkin düşmüş şəxslər, həmçinin qaçqın və məcburi köckün qadın, ana, uşaq və yeniyetmələrin iştirakı ilə münaqişə qurbanları arasında məişət zoraklığı, ailədaxili şiddət əleyhinə müxtəlif formatda maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub. Bu istiqamətdə məktəblilər, analar, psixoloqlar, pedaqoqların qələmə aldığı məqalələr, esselər, mobil araşdırmalardan ibarət toplunun nəşri, kağız və elektron formada çapa hazırlanması, yayımı, həmçinin bukletlərin buraxılması, internetdə, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada – yazılı və elektron KİV-də təbliğat aparılması, tanıtım tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Sadalanan problemlər ətrafında ənənəvi icma dəyərləri ilə müasir dünyanın çağdaş trendlərinin sintezi ətrafında real və virtual formalarda psixoloji-mənəvi, ictimai-sosial, elmi-mədəni araşdırmaclar, dini mədəniyyətlər və sosial şəbəkə müzakirələrinin aparılması, bu istiqamətdə konsepsiya hazırlanması üçün ictimai polemikaların təşkili, toplu nəşri, internetdə – sosial şəbəkələrdə materialların yayılması və yuxarıda göstərilən həssas qrupa aid ailələrin üzvlərinə, geniş ictimaiyyətə çatdırılması planlaşdırılır. Bu toplunun da layihə çərçivəsində həyata keçirdiyimiz fəaliyyətlərin biri kimi maraqla qarşılanması inanırıq.

SİVİL VƏ MİLLİ DƏYƏRLƏR PSİKOLOJİ TEXNOLOGİYA QİSMİNĐƏ

Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi-əxlaqi və mədəni institutları içərisində ailə dəyərləri sisteminin xüsusi yeri var. Belə ki, uşağa, qadına, yaşlılara, əlil və şikəstlərə şiddət bizim milli-mənəvi şifrələrimizə yaddır. Son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və çox halda gənclərimizin əhəmiyyətli bir hissəsi guya liberal dəyərlər kimi qəbul etdikləri – demokratiya və insan haqları bəhanəsi altında bizə sırran o qarayaxmalara qoşulur, sosial şəbəkələrdəki mənfi tendensiyah virtual aksiyalarda fəallıq nümayiş etdirirlər.

Bu baxımdan sosial maarifləndirmədə Azərbaycan cəmiyyətində get-gedə zəifləyən sivil dəyərlərin ən yaxşı cəhətlərindən şiddət və zoraklığa qarşı mübarizədə istifadə edilməlidir. Müxtəlif sosial-ictimai, milli-mədəni, psixoloji dəstək formatında real və virtual fəaliyyət növlərini həyata keçirməklə sadalanan zərərli halları nisbətən zəiflətmək vacibdir. Daxili sosial tolerantlıq baxımdan cəmiyyətdəki ən kiçik gərginliyi belə vaxtında aradan qaldırmaq üçün ənənəvi milli-psixoloji dəyərləri dirçəltməli, inkişaf etdirməklə qlobal tendensiya səviyyəsinə qaldırmalıyıq. Həssas qrupların psixoloji-mənəvi problemlərinin araşdırılması, bu istiqamətdə aktual addımları, innovativ-kreativ təşəbbüsəri dəstəkləməklə cəmiyyəti saflaşdırmaq mümkündür.

Bu istiqamətdə aparılan fəaliyyətlərdə əsas hədəf psixoloji dəstək göstərilən şəxslərin şiddətlə mübarizə, sivil dəyərlərin zənginləşməsi, milli-mənəvi kodekslərin qorunması, inkişaf etdirilməsi, tədqiqi və təbliği istiqamətində kreativ yanaşmaların inkişafi olmalıdır. Bizi birləşdirən sivil, milli dəyərlərin yeni nəslə

çatdırılması, elmi-sosiooloji araştırmalar, mətbuatda, internet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə bu istiqamətdə çalışmaların dəstəklənməsi, həyata keçirilən aksiyaların ictimaiyyət tərəfindən tanınması aparılan ideoloji-təbliğat, pedaqoji-psixoloji fəaliyyətlərin intellektuallığına təsir edəcək amillər sayılır.

Tarixə nəzər salanda, bütün zamanlarda cəmiyyətin öz mənəvi dəyərləri və ictimai ənənələri ilə zənginləşdiyinin şahidi oluruq. İnsanların mənəviyyatına – ictimai-psixoloji düşüncəyə ciddi təsir edən bu zənginlikləri öyrənmək, qorumaq və gələcək nəsillərə çatdırmaq üçün cəmiyyətdə mövcud sosial-məişət modellərinin hazırlığı vəziyyətini müxtəlif həssas sosial qruplar üzrə aşadırmaq aktual məsələ kimi mütəxəssislərin qarşısında durur. Gənclərin böyük'lərə, övladların valideynlərə münasibətində milli ailə dəyərlərinin mövcud vəziyyəti aydınlaşır. Həssas qruplara aid ailələrdə mənəvi-əxlaqi dəyərlərimizin bərqərar olması, ictimaiyyətin daha geniş dairələrinə təsirinin öyrənilməsi ilə cəmiyyətimizi zənginləşdirən mənəvi meyarları, əldə olunan resursları aktivləşdirmək və populyarlaşdırmaq mümkündür. Bunun üçün müxtəlif sosial qruplar arasında yaranan ümumi problemlər ətrafında araşdırmalar aparılmalı və mövcud vəziyyət təhlil edilməlidir. Bu elmi-sosiooloji araşdırmalar ailələrimizin və xalqımızın aid olduğu sosial çərçivədəki mənəvi mühit kontekstində aparılmalı və psixoloji-mənəvi baxımdan öyrənilməlidir.

Həssas qruplar arasında qadınlar və yeni nəslin iştirakı ilə psixoloji zorakılığa, etnik şiddetə qarşı sivil metodlarla mübarizə aparmaq vacibdir. Bunun üçün müharibə, xüsusən də Dağlıq Qarabağ münaqışəsi zamanı itkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkünlərin intellektual kəsiminin iştirakı ilə müxtəlif müsa-biqələrin keçirilməsi, layihələrin reallaşdırılması, elmi-sosiooloji sorğuların aparılması, nəzəri-təcrübi topluların nəşri faydalı olardı. Bunlarla yanaşı, yazılı və elektron KİV, internet, yeni media, sosial şəbəkələr kimi fərqli kütləvi informasiya alətlərindən, mətbu imkanlardan yararlanaraq əsas məqsədə çatmaq mümkündür.

KORONAVİRUS VƏ CƏMİYYƏTDƏ PSİKOLOJİ DURUM

Bu günlərdə, təəssüf ki, eyni vaxtda iki cəbhədə döyüşməyə məcburuq. COVID-19 pandemiyası gözə görünməz, ermənilər isə çirkin siyasetli, fürsətbazdırılar.

2020-ci ilin iyulunda Tovuz rayonunun Ağdam kəndi istiqamətində Ermənistanın azgınlaşmış silahlı qüvvələrinin məlum sərhəd təxribatından azacıq sonra – avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "COVID-19 diaqnozlu xəstələrə psixoloji yardım və düzgün müalicə prinsipləri" mövzusunda keçirdiyi onlayn konfransda ictimai birlik sədri olaraq mənim üçün çıxış etmək çox çətin və ağırılı idi. Bunun bir neçə səbəbi vardı: canı-qanı ilə torpaqlarımızın bütövlüyü uğrunda ölməzlik zirvəsinə ucalan yeni şəhidlərimizə saxladığım hüzər, məcburi kökün olaraq doğulduğum və itirdiyim yurd yerim sayılan Kəlbəcər və Dağlıq Qarabağda hələ də düşmən tapdağı altında inləyən torpaqlarımızın ağrısı, namərdcəsinə öldürülən hərbçilərimizin həyatı...

Bu il iyulun 12-də, gecə yarısı qardaşım Əlirza qəfildən ev-də bizimlə sağıllaşmağa başladı. Tovuz rayonuna gedəcəyini bildirirəndə biz iki bacı etiraz etdik. Bizim özümüzə məxsus argumentlərimiz vardı: qardaşımızın atlığı addımın pandemiya və karantin qaydalarına zidd olduğunu, bu cür qeyri-rəsmi yola çıxmağının xeyrindən çox zərəri olacağını söylədik.

Düzünə qalsa, mən sözümün davamını ürəyimdə piçildədim: "Əziz qardaşım Əlirza, bilirəm, qəlbin yalnız Qarabağla, Kəlbəcər həsrəti ilə döyüñür. Uşaq vaxtı vaxtsız itirdiyimiz anamızın, doğmalarımızın, əzizlərimizin əbədi yatdığı müqəddəs yerlər tez-tez yuxularımıza girir.

"Bu gün də bir döyüşçü kimi vətənim uğrunda döyüşməyə, Kəlbəcər uğrunda ölümə belə getməyə hazırlam. Mən bu müqəddəs yolda döyüşmək, qalib gəlmək istəyirəm. Lap lazımsa, şəhid olmağa belə hər an hazırlam. Çünkü Vətən eşqi bütün sevgilərdən ucadır!" – bunlar sənin ürək sözlərindir, mediada da geniş yayılmışdı: (www.ortaqdeyerler.com=xebero-xu&id=540)

Bəli, canım qardaşım, biz öz elimizə, Qarabağımıza, Kəlbəcərə, Zəngəzura, bütövlükdə işgal olunmuş torpaqlarımıza dönəcəyimiz günü həsrətlə gözləyirik. Hələ də uşaqlıq illərimizin xatirələrinə qayıtmaq arzusu ilə yaşayırıq. Allah o günü görmək qismətini bizdən almasın!

Həmin tədbir zamanı onlayn konfrans iştirakçılarını, etiraf edim ki, dilim topuq çala-çala salamlayıb çıxışına belə başladım:

"Öncədən təəssüf hissi ilə qeyd edim ki, bugünkü onlayn görüş zamanı nəzərdə tutulan mövzu ətrafında heç də ətraflı söz açmaq imkanımız olmayıcaq. Çünkü Ermənistanın növbəti təxribatının ölkəmizdə yaratdığı gərgin emosional-psixoloji vəziyyət, sərhəddə verdiyimiz şəhidlər bizi, istər-istəməz, mövzudan bir qədər kənara çıxmaga vadar edəcək.

İyulun 12-dən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz istiqamətində düşmən ölkənin hərbi təxribatı nəticəsində başlayan şiddetli döyüşlər hər birimizin psixologiyasına mənfi təsir edib. İşgalçi Ermənistan ordusunun Tovuzun Ağdam kəndi istiqamətində dövlətlərarası məlum sərhədləri pozaraq ölkəmizə yönəli növbəti silahlı təcavüzünün – təxribat xarakterli hücumlarının qarşısı rəşadətli hərbçilərimiz tərəfindən qətiyyətlə alınsa, düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilsə də, bir məsələdə qəti əminik: bu hadisələr zamanı itkilərimiz bizi sarsıtmadı, Vətən uğrunda canını fəda etmiş,

ağır döyüslərdə igidcəsinə iştirak etmiş general-major Polad Həşimovla bərabər bir neçə yüksəkrütbəli zabit və sıravi əsgərimiz qəhrəmancasına torpaqlarımızın toxunulmazlığı uğrunda şəhid olublar. General Polad Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması, Azərbaycanın yüksək rütbəli zabitlərinin əsgərlərlə birgə ön cəbhədə, birbaşa döyüslərdə iştirak etməsi, vətən şərhədlərini öz qanları hesabına qorumaşın böyük hərbi rəşadət və qəhrəmanlıq nümunəsi sayılır. Müqəddəs şəhidlərimizi bir daha geri qaytara bilməyəcəyimizi düşünəndə düşmənə nifrətimiz daha da artır.

Onu da bildirim ki, Ermənistən tərəfdən Azərbaycanın Tovuz rayonu istiqamətində açılan ağır artilleriya atəşləri nəticəsində Ağdam kəndinin sakini, 76 yaşlı mülki vətəndaşımız Əziz İzzət oğlu Əzizov həlak oldu. Dinc, mülki əhalinin ağır silahlardan atəşə tutulmasını, qocaların, qadınların, uşaqların qətlə yetirilməsini erməni faşizminin ənənəvi əclaflığı kimi qəbul edirik. Bu döyüslər göstərir ki, Azərbaycan Ordusu ölkə sərhədlərini qorumağa, düşmənə layiqli cavab verməyə daim hazır və ona qadirdir.

Hədisələr göstərdi ki, qatı düşmən hər zaman olduğu kimi, çox hiyləgər və məkrli siyaset aparır. Ermənilər dəfələrlə belə təxribatlara əl atmaqla ölkəmizdə həyata keçirilən qlobal və milli tədbirləri, dəyərli layihələri arxa plana keçirmək isteyirlər. Lakin onlar yaxşı bilir ki, xalqımızın və dövlətimizin vəhdəti əbədidir! Bu birliyi elə bu günlərdə də gördük, istər qəhrəman şəhidlərimizin dəfn mərasimlərində, istərsə də Bakıda "Qarabağa azadlıq!" şüarı altında keçirilən mitinq-yürüşdə. Bununla belə, təəssüflər olsun, bir qrup şəxs vətənpərvərərin ozamankı məlum gecə yürüşündən başqa məqsədlər üçün yararlanmağa çalışdı. Aksiya iştirakçılarının əksəriyyəti polislərin dağıılma tələbinə əməl edərək evlərinə getdiyi hal-

da, kiçik bir qrup rəsmi qurumların çağırışına məhəl qoymadı. Orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşan bir qrup təxribatçı Milli Məclisin binasına qeyri-qanuni yolla daxil ol-du, içəridəki avadanlığa zərər vurdu. O zaman hər kəs xatırla-yır ki, həmin təxribatçılar tərəfindən jurnalistlərə qarşı zora-kılıq halları da baş verdi. Onlar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə cəhd etsə-lər də, geniş kütlə "Prezident İlham Əliyev", "Ali Baş Komandan, əmrinə müntəzirik", "Milli Orduya dəstəyik!" şüarlarını səsləndirdi.

O günlərdə Azərbaycanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, BMT-ni, Avropa Birliyini və aidiyyəti üzrə digər beynəlxalq təşkilatları Ermənistanın kobud şəkildə atəşkəsi pozması, mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə məruz qoyması ilə bağlı məlumatlandırsa da, bu təcavüzkar dövlətə qar-şı heç bir ciddi əməli ölçü götürülmədi, beynəlxalq ictimaiy-yət tərəfindən siyasi təzyiqlər edilmədi. Halbuki adıçəkilən beynəlxalq təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə çağırmalı, düşmənin hərbi bölmələrinin dinc əhalini hədəfə götürməsinə vaxtında reaksiya verməli və bu-nu ciddi qınamalı idi. Hər dəfəki kimi, yenə də ikili standart-lardan Azərbaycan zərər gördü.

O məlum yürüş gecəsi gəncləri təxribata sürükləyənlər də vardı: minlərlə insan paytaxtimızın müxtəlif ərazilərindən yü-rüş edərək "Qarabağ!", "Orduya dəstək!", "Ali Baş Komandan, silah ver bizə!", "Irəli, irəli, Azərbaycan əsgəri!", "Şə-hidlər ölməz, vətən bölünməz!" şüarlarını səsləndirir, Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına və dövlətə dəs-təyini ifadə edirdi. Dəstək aksiyaları paytaxt Bakıda, Xırdalanda, Sumqayıtda və ölkəmizin digər bölgələrində də keçiri-

lirdi. Bu onu göstərirdi ki, Azərbaycan xalqı dövlət başçısının siyasetini bütünlükə dəstəkləyir, xalq-ordu vəhdətini möhkəmləndirərək cəmiyyətdə işgalçı düşmənə qarşı döyüş ruhunu daim yüksək saxlayır.

Bu ilin əvvəllərindən etibarən koronavirus pandemiyasının dünyani cənginə aldığı bir vaxtda özgə ərazilərinə təcavüz edən Ermənistan öz layiqli cəzasını aldı. Ali Baş Komandanın rəhbərliyi altında ordu birləşmələrimiz növbəti dəfə 2016-ci il Aprel döyüşlərini, 2018-ci il Naxçıvan zəfərini ermənilərə xatırlatdı, yağı düşmənə layiqli cavab verildi. Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah, dövlət müstəqilliyi dövrümüzün ən böyük nailiyyəti hesab olunur. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorunmalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı vətəndaş mövqeyimi zi nümayiş etdirməliyik.

Bəli, bu günlərdə, təəssüf ki, eyni vaxtda iki cəbhədə döyüşməyə məcburuq. COVID-19 pandemiyası gözə Görünməz, ermənilər isə çirkin siyasetli, fürsətbazdırılar. Konfransımızın belə bir şəraitdə keçdiyini nəzərə alsaq, məsələyə bir qədər uzaqdan başlamağa məcbur oduğum üçün iştirakçılarından üzr diləyirəm.

Əslində pandemiya dövründə insanların bir-birindən təcrid olunması, sevdikləri işlərdən uzaq düşməsi psixoloji təsirsiz ötüşmür. Ruh düşkünlüyü, açığını deyək, bekarlığın yaratdığı stress cəmiyyətdə mənfi ovqatın fəallaşmasına səbəb olur. Buna görə də yaranmış vəziyyətdə mənəvi tərəfləri düşünmək daha vacibdir. İstər telekanallar, istərsə də mətbuat vəsətələri, o cümlədən, internet və müxtəlif sosial şəbəkələr əhalidə ruh yüksəkliyini qoruyub saxlamağa xidmət etməlidir.

Qeyri-hökumət təşkilatları və digər ictimai birliklər cəmiyyətin mənəvi tarazlığını tənzimləyən orqanlarla, təşkilatlarla birgə ideoloji-mənəvi sahələrdə fəaliyyətlərini yüksək psixoloji hazırlıqla həyata keçirməlidirlər. Bir sözlə, keçirilən yığıncaqlar, konfranslar daha çox insan amilinə hesablanmalıdır. Bu məsələ öz əksini hətta gündəlik, aylıq və illik iş planlarında da tapmalıdır.

"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi dövlətimizin sosial-mədəni siyasetini dəstəkləyərək, mütəmadi olaraq Azərbaycan ailə dəyərlərinin, milli-mənəvi məsələlərin tanıtımı və təbliği istiqamətində layihələr həyata keçirir. Təşkilat mütəmadi olaraq milli ailə modellərinin təhlili məqsədilə kütləvi araşdırmaclar, elmi-sosioloji təhlillər də aparır.

2019-cu ildə "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili" layihəsi çərçivəsində "Modern Azərbaycan ailə modeli" elmi-kütləvi toplusunda, bundan sonra hazırda təklif etdiyimiz "İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkünlərlərinin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili" adlı yeni layihə çərçivəsində nəşri nəzərdə tutulmuş topluda vətəndaş-cəmiyyət məsələlərinin psixo-sosial tərəfləri də təhlilə cəlb olunur.

Təşkilat olaraq hər zaman ənənəvi metodlarla yanaşı, innovativ üsullardan da yararlanmağa çalışırıq. Görüşlər, tanıtım mərasimləri ilə bərabər, kitabların, elmi-kütləvi topluların nəşri, onların təqdimatları və paylanması, eyni zamanda, virtual aləmdə, sosial şəbəkələrdə, internet saytlarında, elektron kitabxanalarda nəşrlərimizin elektron variantlarını yaymağa hər vaxt üstünlük vermişik. Milli ailə adətlərimiz, etnik ənənələrimiz, xalqımızın milli-mental dəyərləri pandemiya

dövründə insanlarımıza necə kömək edə bilər? Bu yönədə insanlara psixoloji, mənəvi kömək etməyə çalışmışıq və bundan sonra da o mövzularda layihələrimizi davam etdirmək fikrin-dəyik.

İctimai təşkilatlar postpandemiya dövründə və ümumiyyətlə, pandemiyanın gözlənilən ikinci və yaxud üçüncü mərhələsində koronavirusla mübarizə aparmaq üçün mütləq ən yeni innovativ metodlardan, informasiya texnologiyalarından bəhrə-lənməli, yeni üsullarla maarifləndirmə, təbliğat işləri aparma-lı, bu problemin həllində vətəndaşlarımıza və cəmiyyətimizə kömək etməlidir. Vətəndaş cəmiyyəti olaraq bizlər işimizi müxtəlif istiqamətdə qurmalıyıq. Fikir versək görərik ki, bütün dünyada belədir: ictimai təşkilatlar innovativ təkliflər, fərqli metodlarla çıxış edirlər. İctimai təsisatların və vətəndaş cəmiyyətinin ortaya çıxan hansısa problemin həllində, hər hansı bir məsələnin cəmiyyətin böyük bir hissəsinə çatdırılmasında rolu müəyyənləşməlidir. Bu baxımdan da COVID-19 virusuna yoluxmuş xəstələrlə bağlı ictimai qurumların vəzifələri, görəcəkləri işlər aydınlaşdırılmalıdır.

Yoluxmuş vətəndaşın xəstəliyini hansı dərəcədə keçirdiyi səhiyyə təşkilatları ilə birlikdə dəqiq müəyyənləşdirilməlidir ki, o cür insanların cəmiyyətə yenidən integrasiyası asanlaş-sın. Koronavirus xəstələrinə psixoloji yardımının göstərilməsi, eyni zamanda, onlara öz sağlamlıqlarını sona qədər bərpa etmələri və istehsalata, cəmiyyətə, yaxud köhnə iş yerlərinə qayıtmalarına kömək etmək indi daha zəruridir. Bu baxımdan ictimai təsisatların, vətəndaş cəmiyyəti qurumlarının və QHT-lərin üzərinə çox böyük məsuliyyət düşür. Sözsüz, belə mürəkkəb dövrdə biz QHT-lər öz üzərimizə düşən ictimai və-zifələri layiqincə yerinə yetirməliyik”.

QARABAĞ-KƏLBƏCƏR NİSGİLİ, MÜQƏDDƏS MƏZARIN DA ƏSİR DÜŞDÜ, ANACAN

Kəlbəcər! Bu söz hər dəfə dilimə gələndə, bu kəlmə hər dəfə qulağıma çatanda içimdən gizilti keçir, məni soyuq tər basır. Çünkü qoynunda dünyaya göz açdığını, Yer üzünün cənnət guşəsi saydığını bu ulu torpaq uzun illərdir əsirlikdədir. Axi mən də burada dünyaya göz açmışam. Ata-anam, baba-nənəm, bacı-qardaşlarım, mənə doğma olan insanlar da bu ulu torpaqda doğulmuşuq. Gözündən öpdüyümüz, gecə-gündüz sevə-sevə vəsf etdiyimiz bulaqlarımızın gözündən indi nankor ermənilər su içir.

Kəlbəcər – 1936 kvadrat kilometrlik ərazisi olan bu gözəllik səltənəti canlı təbiət muzeyidir. Muzey deyirəm, qoy rəhmətlik Şamil Əsgərovun narahat ruhu şad olsun, uzun illər ərzində onun gərgin əməyi, böyük fədakarlığı hesabına yaradılan, Yer üzündə tayı-bərabəri olmayan unikal eksponatlara malik rayonumuzun tarix-di-yarşunaslıq muzeyi yada düşür. Bu muzeyi görənlər qədim Kəlbəcərin dünəninə heyrətlərini gizlədə bilmirdilər. Sözsüz, Kəlbəcərin hər qaya parçası bir tarixdir. Burada əlinlə toxunduğun, gözün-lə gördüğün hər nə varsa, qiyməti bilinməyən bir sərvətdir. Hava-sı, suyu, çölü-çəməni, çıçəkləri can dərmanıdır.

Hələ qədim dövrə Kəlbəcərə gəlmış bir səyyah bu yeri "əbədi dirilik ocağı" adlandırib. Amma indi bu dirilik ocağı əsarət altındadır. Rus-sovet ordusunun köməyi ilə erməni qəsbkarları 1993-cü il aprelin 2-də çoxdan həsrətində olduqları Kəlbəcərə hücum edərək insanların illər uzunu qurub-yaratdıqlarını tar-mar etdilər, o yerləri viran qoydular, qız-gəlinlərin ismətinə əl uzatdılar, həlak olmuş ər oğulların barmaqlarını kəsərək nişan üzüklərini çıxartdılar. Erməni barbarları tərəfindən Kəlbəcərin təbii sərvətləri talandı, yeri, göyü odlara qalandı.

Yaxşı xatırlayıram: bir kəlbəcərli qadın-ana köçkünlük dövrü ah-nalə çəkib deyirdi: "Üç nişanlı qızıma tutduğum cer-cehiz tavana dəyirdi. Bir çöp belə götürmədən Kəlbəcəri tərk etdik, köçkün olduq..." ("Kəlbəcərin saz qalası". Bakı, "Azərnəşr", 2013, s.16).

"Köçkün" – necə də ürəkağrıdan, ürəkdağlayan sözdür bu söz. İnsan da öz Vətənində köçkün olarmı? Öz doğma ölkəsində vətənsiz olarmı?

Allahım, kərəminə şükür, Sən niyə bunları vətənsevər insanlara rəva görürsən axı, niyə?.. Mən niyə qəlbim qan ağlaya-ağlaya, gözlərimdə yaş göynəyə-göynəyə Kəlbəcəri vəsf etməkdən doymuram? Çünkü vaxtilə Kəlbəcərin – ana yurdun qədrini bilməmişik. Təkcə Kəlbəcərinmi? Xeyr, bütövlükdə düşmən tapdağında inləyən Zəngəzurun, Qarabağın və başqa itirilən qədim Azərbaycan torpaqlarının qədir-qiyəmətini bilməmişik. Mən bu gün də namusu düşmən əlinə keçməsin deyə özünü qayalardan atan qeyrətli Kəlbəcər qız-gəlinlərinin, ana-bacılarının səsini, harayını eşidirəm. Belə vaxtlarda yadına əsatirlərdən, nağıllardan, əfsanələrdən gələn, düşmən əlinə keçməsin deyə Tanrıya üz tutan, daşa, qayaya çəvrilməsini diləyən qızlarımız, gəlinlərimiz düşür. O əyilməz qayalar, daşlar səltənətini dindirsən, nələr danışmaz!..

Amansız ayrılığın bu qədər uzun və üzüntülü, bunca cəhənməm olduğunu kim bilərdi? Ana bətnində köçkün düşən varlıqlar, təzəcə ayaq tutub gəzişən fidanlar indi artıq bir igid ömrü yaşıyıblar...

Bu həsrəti, bu ağrını yazmağa qələmimin gücü çatacaqmı? Bəzən korun-korun alışib yanan, az qala tüstüsü təpəsindən çıxan bu yaziq qəm yuvası ürəyimlə baş-başa qalanda ağ göyərçinə dönüb Kəlbəcərə uçmaq, o yerləri görüb, hər hansı bir daşına baş qoyub uyumaq istəyirəm.

Qayğısız uşaqlıq çağlarımda mənə söylədiklərini, anamın ölü-mündən sonra başımıza gələnləri qəlbimdə ona danışmağa başlayıram: "Ruhuna qurban, anakan! Yadındamı şəhər orta məktəbinin I sinfində oxuduğum günlər? Bu, sənə necə də qol-qanad vermiş-

di. Mehriban, isti əllərinlə uzun şevə saçlarımı sığal çekir, məni əzizləyib deyirdin: "Əziz balam, umud qalam, hələ uşaqsan, böyüyəndə görəcəksən ki, bu qoca dünya haqsızlıqla, ədalətsizliklə, yalanlarla doludur. Deyirlər, oğlanlar öc olur, çox vaxt söz eşitmır. Odur ki, bütün ümidiłərim sənədir, oxu, öyrən, kitabsız günün olmasın. Eh, səninlə bağlı o qədər arzularım var, mənim balam, kaş Allah mənə özür versin ki, sənin gülən, sevinən gözlərini görüm, arzum yerinə yetsin – hüquqşunas olub haqqın, ədaletin keşiyində durasan, insanların hayına, harayına çatasan. Ancaq bunu şərt kimi qəbul et ki, heç vaxt, heç bir şəraitdə haqqı nahaqa qurban verməyəcəksən, ədalətsizliyə qarşı usanmadan, yorulmadan mübarizə aparacaqsan – bu həqiqət yolunda dönməz olacaqsan..."

Bəli, bu, anamın sağlığında mənə söylədikləri idi. İndi ürəyimdən keçənləri ona demək istəyirəm: anacan, elə sənin dediyin kimi etdim, orta məktəbdə səylə oxudum, heç kimdən geri qalmadım. Amma sənin arzu etdiyin kimi hüquqşunas ola bilmədim. Buna görə məni bağışla, ana! Hüquqşunas olmasam da, səndən sonra bir qardaşımın hüquqşunas olmasına nail oldum, arzunu yerinə yetirdim. Bütün varlığımla ona dayaq oldum, ali savad alıb bacarıqlı hüquqşunas olması üçün əlimdən gələni əsirgəmədim.

Anacan, dünyadan narahat getdin, ev-eşiyin, bacı-qardaşlarının ağır yükü zərif ciyinlərimə düşdü. Gecələr yatmayıb, səhərə kimi ay işığında əkin sahəmizi suvarıb, səhər alaqaranlıqda, yuxulu-yuxulu bacı-qardaşlarının yeməyini hazırlayıb sonra məktəbə gedirdim.

Cox sevdiyim Sürəyya müəllimə bir gün parta arxasında narahat olduğumu, düşüncələrə daldığımı görüb səbəbini soruşanda, yaxınlaşışb xəlvəti bildirdim ki, səhər tezdən xəmir yoğurmuşam, artıq gəlmış olar. Sürəyya müəllimənin tutulduğunu gördüm. Məni dərhal evə göndərdi. Hər gün ocaq qalayıb, sac asib yuxa-çörək bişirirdim. Cörəyi gah yandırırdım, gah ciy qalırdı, gah da bacarma'yıb əllərimi yandırırdım, bəzən buna dözməyərək hırsimdən oturub hönkür-hönkür ağlayırdım. Dərslərimi hazırlamağa həvəsim olsa da, oxuyub-öyrənməyə gücüm, taqətim qalmırıdı.

Müqəddəs ruhun şad olsun deyə min cür əzaba sinə gərdim.
Sanki özün bilirsənmiş kimi məni bu vəfasız dünyanın ümidiñə qo-yub getdin – bizdən əbədilik uzaqlaşdırın.

Kaş görəydiñ ki, o vaxt sənin yoxluğunu hiss edən sonbeşiyin, 3 yaşlı Əlirza dil qəfəsə qoymayıb elə hey səni istəyirdi, gözünün yaşını sel kimi axıdırdı səndən ötrü. İsti qoynunu əvəz edəcək bir yer varmı, anacan? Sənin iyini almadan uyuya bilmirdi zavallı qardaşım. Onu heç cür ovundura bilmirdim mən biçarə. Naəlac qalıb ağlaya-ağlaya sənin paltarlarını onun yastiğının üstünə düzürdüm ki, bəlkə nəfəsini, iyini, ətrini o paltarlardan alıb birtəhər yuxuya getsin. Üzünü paltarlarına söykəyib sonra yuxuya gedirdi. Ay Allah, bu mənzərə mənim yumruq boyda balaca ürəyimə çalın-çarpaz dağ çəkirdi.

Yoxluğunla heç cür barışa bilmirdim. Axı sən bizi çox erkən, ömrünün gənc yaşlarında tərk etdin. Yolunu çox gözlədim. Qayıdacağına ümid edirdim. Ona görə gecələr evimizin qapısını da açıq qoyurdum ki, bəlkə gələrsən, axı sən bızsız dözməzdin. Gözümüz yollarda, qulağım səsdə idi. Sonda ümidim heçə endi. Özüm 7 yaşimdada ikən bacı-qardaşlarımı ana oldum. Amma gücüm çatmırıdı. Kirpiklərimlə od götürürdüm, ana! Axı mənim özümə də ana qayğısı, ana nəvazişi lazımdı! Hərarətli ana qayğısına, ana nəvazişinə möhtac idim. Əllərinin sığalına ehtiyacımvardı. Sən isə bir də geri qayıtmadın. 7 yaşimdada ikən ağır yükün altına girib, elə bil, 100 yaşlı bir insana çevrildim. Belə acı taleyi Tanrı heç bir bəndəsinə qismət eləməsin, anacan! Necə qıydın bizə, necə? Bi-zı gözüyaşlı, həm də taleyin ümidiñə qo-yub getdin. Ruhuna fəda, anacan! Az keçmədi, göylərimizi qara buludlar aldı, isti yuvamıza su calındı. Namərd ermənilər doğma yurdumuza – Qarabağı-mızə göz dikdi.

Anacan, səni itirdikdən sonra başımıza çox müsibətlər, çox bəllər gəldi. Səndən aldığımız ağır itki yarası sağalmamış (ana itkinin yarası sağalarımı?) qızıldan qıymətli torpaqlarımız yağı tərəfindən işğal olundu, dərdimizin üstünə ağır dərd yükləndi. Müqəddəs məzarın da əsir düşdü. Bu, qəlbimizə çalın-çarpaz dağ çəkdi,

öz yurdumuzda köckünə çevrildik. Dözülməz əzab-əziyyətlərlə yükləndik. Köckünlük şəraitinə dözməyən qızın Filyar qəriblikdə ömrünün bahar çağında – 27 yaşında bu vəfasız dünyaya "əlvida" dedi. Şamaxıdakı "Qəriblər" qəbiristanlığında torpağa tapşırıldıq onu. Qismətimizə "Qəriblər paytaxtı"na sığınmaq düşdü, anacan! Amma burada da üzümüzə cənnət qapısı açılmadı. Bacım Zəminə-yə çox yerdən elçi gəldi, istəmədi, dedi, mən arzu etmişəm ki, Kəl-bəcərdəki evimizin qapısından "Vağzalı" səsinin sədaları altında gəlin köçüm. Lakin səni əvəz edə bilmədim, anacan. Zəminə 18 yaşında əməliyyat edildi, həkim onun ailə qura biləcəyini, lakin heç vaxt övlad sahibi olmayacağını bildirdi. Kaş ki, qulaqlarım kar olaydı, eşitməyəydim bu sözü.

Kibrit çöpünə də möhtac olduq. Vətəndə vətənsiz, evsiz-eşiksiz vəziyyətə düşdük. Amma ruhdan düşmədim. Sənin arzularını gerçəkləşdirmək üçün özümdə güc-qüvvə topladım. Həm ali təhsil almağı qarşıma məqsəd qoydum, həm də ailəni dolandırmaq üçün hər işin qulpundan yapışdım. Gecə yatmadım, gündüz din-cəlmədim. Sonra da sevildim – qapımızı elçilər döyüd. Özü də yaxşı yerlərdən. Di gəl ki, hamısına rədd cavabı verdim. Ruhuna and içib, sənə verdiyim sözə əməl etmək üçün Ulu Tanrıya yalvardım ki, bacı-qardaşlarımın əlini çörəyə çatdırmayıncı sevgi qapılarını üzümə bağlaşın. Düşünürdüm ki, birdən sevgimi öz ailəmə verərəm, bacı-qardaşlarımı ikinci dəfə ana sevgisindən məhrum edərəm. Söz verib ruhuna bir daha and içdim ki, bu çətin yolda, lazımlı gəlsə, həyatımı da qurban verməkdən çəkinmərəm. Vədimə xilaf çıxmadım. Anacan, fədakarlıq göstərdim, çox çətinlikləri dəf etdim, özüm hüquqşunas olmasam da, qardaşım Qələndərin bu pəşəyə sahib olması üçün, necə deyərlər, dəridən-qabıqdan çıxdım, axır ki, istədiyimə çatdım. Mən yalnız iş istəmək üçün müraciət edərkən belə ağır vaxtda dərdlərimin harayını ürək ağrısı ilə qəbul edən Azərbaycanın qeyrətli oğullarından həmyerlim biri onun təhsil haqqının ödənilməsini öz üzərinə götürdü. Onu AMEA-nın Fəlsəfə və Siyasi Tədqiqatlar İnstitutuna işə düzəldib, həkim qızla da evləndirdim.

Üç yaşında qoyub getdiyin oğlun Əlirza da ali savad aldı, texnik-mühəndis vəzifəsinə götürülmüşdü. Artıq şöbə rəisidir. Onu da bu yaxınlarda evləndirməyə hazırlaşırıam. Ruhun onlara duaçı olsun, ananac!

(<https://www.kalbajar.com/post/saralm%C4%B1%C5%9F-pa-y%C4%9B-%C4%9B1-z-y-a-r-p-a-q-l-a-r%C4%9B-%C4%9B1-d%C4%9B-%C4%9B1-r-yazd%C4%9B-%C4%9B1qlar%C4%9B-%C4%9B1m>)

Özüm də, Allaha şükür, həm əyani ali təhsil aldım, həm də işləyib bacı-qardaşlarımı dayaq durdum. 7 nəfərdən ibarət ailənin firavan yaşamasına çalışdım. Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasını bitirərək filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsüyəm. Son illər ölkə başçısının jurnalistlərə, media nümayəndələrinə göstərdiyi diqqət və qayğı dövlətimizin yaradıcı insanlara nə qədər həssas yanaşdığını göstərir. 2017-ci il-dən media nümayəndələri üçün tikilən üçüncü yeni bina Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərə birbaşa qayğısının əyni təzahürüdür.

Milli mənafə və dövlətçilik mövqeyində dəyərli kitablar, yazılar yazdığını üçün bir çox imkansız jurnalistlər kimi, gənc qələm adamı olaraq media nümayəndələri üçün tikilən həmin binada, qismət olarsa, mənim də mənzillə təmin olunmağıma şərait yaradılacaqqdı. Odur ki, bizdən yana narahat olan, sızım-sızım sizlayan, görür-göyrə göynəyən ruhun şad olsun, ana. Səni o dağların qoy-nunda gözü yolda qoyduğumuz üçün bizi bağışla, bağışla bizi, ana!..

Göyçədə Aşıq Ələsgərin, Şuşada Vaqifin, Cəbrayılda Dirili Qurbaninin ruhları qan ağlamır mı? Yaşadıqları dövrün canlı tarixi sayılan bu insanların ruhları bizi qınamaz mı? İndi o yerlər gedərgəlməz olub. O torpaqlarda doğulub boy-a-başa çatanların ürəkləri dərddən işib. Az qalib, fəqət!

Elə bil ki, Dədə Şəmşirin ruhu Səməd Vurğunu, Məmməd Arazı, Zəlimxan Yaqubu, Bəhmən Vətənoğlunu, Ənvər Rzani, Sücaəti... bu dünyada olub-olmayanları haraylayırdı.

Dədə Şəmşir, ruhun küsüb, inciyib,
Yalqız qaldın qucağında dağların.
Neçə ildir ayrı düşüb qalmışam,
Vurğun könlüm sorağında dağların.

Gündən-günə ümidimiz qırıldı,
Körpələrin kövrək bağrı yarıldı.
Qız-gəlinlər süngülerə sarıldı,
Qovruldular ocağında dağların.

Gendən baxıb xeyallara dalmışam,
Əli bağlı, qolu bağlı qalmışam.
Talanmışam, sinədağlı qalmışam,
Bu günündə, bu çağında dağların.

Bu dərdlərə baş əyibdir Cəmilə,
Gözlər dolu, kirpikləri nəm ilə.
Ömrü keçdi kədər ilə, qəm ilə,
Boranında, sazağında dağların.

Ruhlar əsir olduqlarını duysalar da, susurdular. Hanı el-oba, hanı elat, hani qoyun-quzu mələşməsi, dəvə zinqirovlarının səsi? Deməli, el-elat olmasa, kəlbəcərlilər yurd yerində ocaq çatmasa, işıq yandırmasa, torpağın gözəlliyi, bərəkəti qayitmayacaq...

Təkcə Dədə Şəmşirin yox, həm də Kəlbəcərin bütün oğul və qızlarının, ata və analarının ruhu da bizi qınayacaq: Ay etibarsızlar, ay... Heç insan da anasını darda qoyarmı?!

7 sentyabr 2020

ERMƏNİ VANDALLARI TƏRƏFİNDƏN GİROV GÖTÜRÜLMÜŞ AĞCA NƏNƏ VƏ QIZI GÜLLÜNÜN QARACA DƏRDİ

"İtkin düşmüş şəxslərin, qaćqın və məcburi köckün ailələrinin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili" ikiaylıq layihə çərçivəsində elmi-kültəri kitabçanın materialları çapa hazırlananda layihə rəhbəri, eyni zamanda tərtibçi olaraq nəşrə mən də məqalə hazırlamalı idim. Layihə çərçivəsində başladığımız işlər, eləcə də bu mövzuda məqalələr hazırladıqca uşaqlıqdan ta indiyəcən, uzun müddət çalışdığım jurnalist fəaliyyətim zamanı qarşılaşdığını ürəkdağlayan hadisələri xatırladım. Yaman kövrəldim, özüm də əslən Kəlbəcərdən məcburi köckün olduğumdan istər-istəməz gözlərimdən acı yaşalar axmağa başladı. İtirdiyimiz torpaqlar, şəhidlərimiz, qaćqın və köckünlərin acı taleyi, Qarabağ dərdi...

İndilərdə isə Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və ığid hərbçilərimizin dağ-dağ, kənd-kənd, rayon-rayon öz qanları-canları hesabına geri qaytardıqları, düşmən tapdağı altında 30 il inləmiş 20 faiz torpağımızın sevinci, sözsüz ki, acılarımıızın çoxunu bizlərə unutdurmaqdadır. Fəqət tariximizi unutsaq, yenidən düşmənlərlə üzbəsurət qalmalı olacaq deyə bu qeydlərimi yazıya alıb 55 milyonluq dünya azərbaycanlılarına ünvanlayıram...

O zamanlar jurnalist fəaliyyətimə yenice başlamışdım. Həvəslə çalışdığını qəzet redaksiyası tərəfindən Şəki rayonuna ezamiyətə göndərilmişdim. Məqsədim orada məskunlaşmış qaćqın və məcburi köckünlərlə bağlı araştırma aparmaq idi. İcra hakimiyyətində məsul nümayəndələrdən Şöhrət Musayev adlı çox hörmətli biri Şəki İpəkçilik Kombinatında məcburi köckün kimi məskunlaşmış, vaxtilə ermənilərə əsir düşmüş, əslən Kəlbəcər rayonundan olan yaşı

məcburi köçkün Ağca Qasım qızı Nəcəfovanın ailəsi ilə bağlı məlumat verdi. Bildirdi ki, Kəlbəcər rayonu işğal olunarkən Ağca nənə və qızı Güllü erməni vandalları tərəfindən əsir götürülür. Əsirlikdə onlara olmazın işgəncələr verilir, başlarına min cür müsibət gətirilir. Şöhrət müəllim olduqca emosional bir şəkildə onu da əlavə etdi ki, ailəyə neçə dəfə icra hakimiyyəti tərəfindən maddi pul və ərzaq yardımını təklif olunubmuş, onlar isə bundan qəti şəkildə imtina ediblər. Əsl həqiqətdə isə onlar bu yardımına möhtac idilər, ağır vəziyyətdə yaşayırdılar. Hətta ermənilərin onlara sözlə ifadə olunmayacaq şəkildə verdiyi işgəncələrin çoxunu danırdılar. Şöhrət müəllimin bu ailə haqqında danışdıqları məni o zaman möhkəm kövrəltse də, həm də sevindirdi. Sevindirdi ona görə ki, bizim qadınlımız həmişə qeyrət timsalımız olub, zəif olmayıblar...

O vaxt Ağca nənənin ailəsinə baş çəkdim. Rayonun işğalı zamanı Ağca nənə qızı Güllü ilə birgə erməni işgalçıları tərəfindən əsir götürüldükdən sonra köçkünlük həyatı yaşayan digər qızı ailə qurmaqdan imtina edibmiş. Əsirlikdə olan ana-bacısının yolunu gözləməkdən gözünün kökü saralmışdı. Söhbət əsnasında məni onlara bağlayan sanki nəsə başqa bir hiss, isti duyğu çəkdiyini hiss edirdim. Zənnim məni yanılmamışdı. Ağca nənənin şirin – mənə doğma olan ləhcəsindən onun Kəlbəcərin Milli kəndindən (hətta anamla qohumluq əlaqəsi varmış) olduğunu da bildim, üreyim daha da parçalandı. Əvvəl Güllü, ondan 9 ay sonra isə anası Ağca nənə əsirlikdən geri dönmüşdü. Əsir qaldıqları dövrdə başlarına gətirilən müsibətlər barədə danışan zaman min kərə ölüb dirilir, hətta işgəncələrin çoxunu məndən də gizlədirilər.

Onlar bir müddət sonra qərara gələrək qohumlarının məskunlaşdırığı Gəncə şəhərinə köçdülər. Bundan sonra bir müddət bu ailə ilə əlaqələrim itdi. Lakin hazırkı layihə ilə bağlı rayon icra hakimiyyəti vasitəsilə telefon nömrələrini əldə edərək əlaqə saxladım. Telli bildirdi ki, yazılı anası ilə bacısı Güllü əsirlilikdə aldıqları cismani və mənəvəi yaralar, çəkdikləri müsibətlər üzündən ruhən sarsılmışdılar, yaşamaq deyil, sanki cismani sürünürdülər. Bu yerdə Tellinin öz dilindən başlarına gələnləri dinləyək:

"2001-ci il idi, mən həmin gün evdə deyildim, məlum acılar üzündən susqun qalan bacım Güllü günlərin birində anamı evdə qoyub bazara gedir və bu onun son gedişi olur. Hüquq-mühafizə orqanları bu işə qarışsa da, onun nə ölüsü, nə də dirisi tapılır. Dəfələrlə Xoşqədəm xanımın "Səni axtarıram" verilişinə üz tutub axtarışa versəm də, heç bir nəticəsi olmadı. Taleyimlə barışib heç vaxt ailə qurmaq barədə düşünmədim, lakin qohum-tanışlardan çox deyən oldu ki, anama, heç olmasa, bir varis bəxş edim. Mənimki əvvəldən gətirmədi heç. Rusiyada tüfeyli həyat sürmüş bir həmkəndlilər 2005-ci ildə ailə həyatı qurdum. Lakin bu dəfə də xoşbəxtlik üzümə gülmədi. Ailə qurduğum şəxs hər gün evə sərxoş vəziyyətdə gəlir, yaşlı anama göz dağı verirdi. Ana-bacıma vaxtilə ermənilərin verdiyi işgəncələrə indi sanki mən həyat yoldaşım tərəfindən məruz qalırdım. Günümü göy əsgiyə döndərdi. Çalışırdım ki, dözüm, çünki bizim milli dəyərlərimizə görə, ailə həyatı ömürlük olmalıdır. Lakin dözülməsi mümkün deyildi. 2011-ci ildə ayrılaraq ahıl və xəstə anama xidmət etməyə başladım. 2017-də anam da Kəlbəcər dərdi ilə dünyasını dəyişdi, hazırda tənhayam..."

Mən dolanışığım barədə sual verəndə o kövrələrə bildirdi ki, anam və bacım erməniyə girov düşdü, böyük acılar içərisində üzüldük, bundan betə yaranın acısını isə məcburi köçkün kimi aldığım yemək xərcinin 2017-ci ildə Milli kənd icra nümayəndəsi tərəfindən kəsildiyi gündən yaşayıram. Məsələyə aydınlıq gətirmək üçün kənd icra nümayəndəsi ilə telefon əlaqəsi saxladım. O mənə "Nazirlər Kabinetinin qərarına görə məcburi köçkün xanım yerli vətəndaşla ailə qurub boşandıqda belə dövlət tərəfindən məcburi köçkünlüyü görə verilən yemək xərcindən məhrum olunur" dedi.

Bu da bizim bəzi aidiyəti qurumların 60 yaşlı, tənha, həssas qrupa aid ailə üzvünə "göstərdiyi" maddi və mənəvi-psixoloji dəstək...

10 oktyabr 2020

KƏLBƏCƏR ANI – O GÜNÜ HƏSRƏTLƏ GÖZLƏYİRİK

Bu gün vətənində vətənsiz olan, dərd heykəlinə dönen, yurdun dörd yanına səpələnmiş kəlbəcərlilərin uşaqtan-böyüyə hansından "Ən böyük arzun nədir?" deyə soruşsalar, "Ən böyük arzum tezliklə Kəlbəcərə dönməkdi" cavabını verəcək.

1978-ci il yanvarın 26-da Kəlbəcərin Milli kəndində doğulan Cəsarət Ələddin oğlu Camalov da bu həsrətlə yaşayışlardan biridir. 15 yaşında doğulduğu cənnətimiz Millini tərk edən Cəsarət ailələri ilə birlikdə əvvəlcə Bərdə rayonu Kələntərli kəndində sığınacaq tapmış, bir il sonra Oğuz rayonunun Mollalı kəndinə köçərək orada orta məktəbi bitirmişdir.

Camalovlar ailəsi ilə yaxın qohumluq əlaqəmiz olduğundan bu ailənin keçirdiyi sarsıntıları, əzabları, faciələri yaxşı bilirəm. Cəsarətin nənəsi Badam mənim ana nənəmlə dost-doğma bacı idi. Kəlbəcəri tərk edərkən qeyrət, namus təcəssümü bildiyim Badam nənə düşmən əhatəsində özünü uca qayadan ataraq həlak oldu. Bundan əlavə, Cəsarətin əmisi Gəncəlinin həyat yoldaşı, yaxın qohumumuz Zərnışan kimi özünü qayadan atan Badam nənənin bu addımı nağılların, əfsanələrin gerçek olduğunu bir daha təsdiqləmiş oldu. Azərbaycan qadınlığının qeyrət simvoluna dönmüş belə insanları unutmaqmı olar? (<http://www.zekaishiginda.az/site/news/details/386>)

Cəsarətin atası Ələddin Əli oğlu rayonun hörmətli ziyalılarından biri, ədəbiyyat müəllimi idi. Neçə-neçə Vətən övladını Azərbaycan sevgisi ruhunda tərbiyə etmişdi. Ələddin müəllim Kəlbəcərdə qalıb qəhrəmancasına həlak olmuş anasını bir an olsun unuda bilmirdi. Elə Badam nənənin ağrısını, göynərtisini içində çəkə-çəkə dünyadan köçdü Ələddin müəllim (*Cəmilə Çiçək (İsbəndiyarova). Sazımız ağlayır dağlar başında. Bakı. "Azərnəşr", 2014, 624 s.*).).

Cəsarət, elimizin qeyrət qalası sayılan bu ailənin övladı olduğunu dərk etdiyindən həmişə səylə, böyük məsuliyyət hissi ilə dərslərinə hazırlaşırırdı.

1995-ci ildə orta məktəbi Oğuz rayonunda əla qiymətlərlə bitirən gənc elə həmin il də imtahanları uğurla verib Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kimya texnologiyası və biotexnologiya fakültəsinin inşaat yapışdırıcıları və keramikanın kimyəvi texnologiyası ixtisasına qəbul olundu. 1999-cu ildə təhsilini başa vuran Cəsarət həmin fakültənin çətin əriyən qeyri-metal və silikat materiallarının texnologiyası ixtisası üzrə magistratura pilləsinə qəbul olundu və 2001-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib magistr elmi dərəcəsinə layiq görüldü. 2001-ci ildə inşaat materialları və məmulatları ixtisası üzrə aspirantura ya daxil olan gənc mütəxəssis 2005-ci ildə dissertasiya işini uğurla müdafiə edərək texnika elmləri üzrə fəlsəfə doktoru oldu.

2009-cu ildən İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstytutunun İnşaat konstruksiyaları laboratoriyasında doktorantura ya daxil olan istedadlı alim 2018-ci ildə "İstehsalat bina və qurğularının karkas elementlərinin etibarlılığının və uzunömürlülüğünün artırılması yollarının tədqiqi" mövzu-

sunda doktorluq işini uğurla müdafiə edərək texnika üzrə fəlsəfə elmləri doktoru oldu.

Dosent Cəsarət Camalovun alim kimi istedadı xarici ölkələrdə keçirilən bir çox simpozium, seminar və konfrans-larda bütün parlaqlığı ilə üzə çıxdı. Onun bir sıra maraqlı çıxışları mütəxəssislərin diqqətini cəlb etdi.

58 elmi əsərin, o cümlədən 55 elmi məqalənin, 2 maraqlı ixtiranın və 1 kitabı (monoqrafiya) müəllifi olan Cəsarət 2019-cu ildən Fövqəladə Hallar Nazirliyinin Fövqəladə həlların xəbərdar edilməsi işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışır. Cəsarət müəllim işlədiyi dövrdə müxtəlif dərəcəli hədiyyələrlə və medalla təltif olunur. Dövlət qulluqçusunun müşaviri ixtisas dərəcəsi daşıyan Cəsarət müəllimi vətənini böyük məhəbbətlə sevən ziyalılıq nümunəsi də adlandırmıq olar. "Ölkəmizin sakinlərinin Vətəninə, xalqına ləyaqətlə, sevgiyə xidmət etməsi bizi hər gün həsrətlə gözlədiyimiz anlara yaxınlaşdırır" deyən Cəsarət müəllimin sözlərində böyük həqiqət var.

Tanrı bizi tezliklə Qarabağ, Kəlbəcər, böyük Azərbaycan həsrətinə qovuştursun, Cəsarət müəllim! O günü necə intizarla gözlədiyimizi yaxşı bilirik. (<https://www.moderator.az/news/149307.htm>)

10 sentyabr 2020

İlham MƏMMƏDLİ,
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
Institutunun aparıcı elmi işçisi

İNSANLIĞIN YAŞADIĞI FACİƏ – DİLQƏM ƏSGƏROV DRAMI

Cəmiyyət yaranandan bugünəcən tarixdə çox sayıda müharibələr, qanlı qırğınlar baş verib. Elə son iki dünya müharibəsi bəşəriyyətə olmazın faciələr və ağrılar yaşadıb. Müharibələr nə qədər dəhşətli və qanlı olsa da, sonda hansısa sülh anlaşması ilə başa çatıb. Tərəqqipərvər bəşəriyyət hər zaman müharibələrə qarşı olub bunları qınasa da, təəssüflər olsun ki, hələ də bu qırğınların qarşısı alınmayıb. Nə yazıqlar ki, uzaq kosmosda həyat, yaşayış axtaran, dilindən "sühl" sözü düşməyən "homo sapiens" bəşərin yeganə məskəni olan Yer üzündə bu gün də qan axıtmaqdan əl götürməyib və milyonlarla insanın həyatını cəhənnəmə çevirib.

Tarixən xalqların da sülhsevərləri və davakarları olub. Elə xalqlar da var ki, onların xəmiri fitnədən yoğrulub, həyat tərzləri, xarakterləri riyakarlıq, güclüyə quyruq bulamaq, zəifi tapdalamaq üzərində qurulub. Min cür şeytani oyunlardan çıxan bu məxluqların işi-peşəsi qonşularına quyu qazmaq, ələ fürsət düşən kimi kürəyinə bıçaq saplamaqdan ibarət olub. Bunun ən bariz nümunəsi bu gün öz bədnam hərəkətləri ilə bütün dünyadan yuxusunu qaçıran bədnam ermənilərdir. Sağalmaz millətçilik azarına tutulan bu toplum guya türkün onlara düşmən olduğu yalanını uyduraraq bütün dünyadan zəhləsini töküb. İddiaları yerə-göyə siğmayan, özlərinə saxta tarix yaradaraq başqa millətlərdən üstün olduqlarını car çəkib qonşularının torpağına və sərvətinə göz dikmələri sonda bu xəstə millətin

özünü də faciə girdabına yuvarlayıb. Bu gün özlərini gah hay, gah erməni adlandıran, bəşəriyyətin sabahını milletçilik və din pərdəsi altında təhdid edən bu insanlıq düşmənləri ermənilər artıq iki əsrdir Azərbaycan xalqına olmazın əzablar yaşatmaqdadır. Havadarlarının köməyi ilə qədim Azərbaycan torpaqlarında Ermənistən adlı quldur bir dövlət yaranan ermənilərin xəstə ehtirasları son illər daha da qızışaraq bütün sərhədləri aşib.

Bugün adı az qala beş qitədə tanınan Dilqəm Əsgərovun başına gələnlər müdhiş bir insanlıq faciəsi, erməniliyin növbəti vəhşiliyidir. Dilqəm Əsgərov erməni terrorunun və erməni faşizminin on minlərlə qurbanlarından biridir və təəssüf ki, ona qarşı həyata keçirilən vandalizm aktları "mədəni dünya"nın gözləri qarşısında baş verir. Erməni faşizminin ən dəhşətli işgəncələrinə məruz qalan Dilqəm Əsgərovun yeganə günahı türk olması və Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Kəlbəcər rayonunun Şaplar kəndində doğulmasıdır. Dilqəmin ata-babası, nəsl-i-kökü, mənsub olduğu xalq yüzillərdir bu qədim Oğuz yurdunda yaşamışdır. Özü də sıradan sadə bir vətəndaş olaraq sakit həyatını davam etdirərkən illər öncəsi hər şey bir anda on minlərlə soydaşı kimi, onun üçün də cəhənnəm əzabına çevrildi. Ötən əsrin axırlarında ermənilərin Azərbaycanın Yuxarı Qarabağ ərazisində separatçılıq hərəkatına başlaması Dilqəmin də həyatını alt-üst etdi.

Dilqəm ağlına da gətirməzdi ki, nə vaxtsa ata-baba yurduna həsrət qala, doğma kəndini, ata-anasının qəbrini ziyarət etməyi belə ona ən böyük bir cinayət saya bilərlər.

Qarabağ münaqişəsinin səbəbi və tarixi bugün hamiya yaxşı məlumdur. Qısa məğzi bundan ibarətdir ki, iki əsr öncə Azərbaycanın şimal əraziləri rus imperiyası tərəfindən işğal olunandan sonra ruslar dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri tələm-tələsik kütləvi şəkildə bu ərazilərə köçürüb

azərbaycanlıların evlərində, torpaqlarında məskunlaşdırmağa başladılar. Çox keçmədi ki, Azərbaycanın qərb ərazisində əvvəlcə hibrid erməni vilayəti, daha sonralar isə qurama Ermənistan dövləti yaradıldı. Rus imperiyası və ermənilərin digər havadarları bundan sonra da Azərbaycanın digər ərazilərinə erməniləri köçürtmək siyasetini davam etdirdilər. Növbəti mərhələdə Qarabağı hədəfə alan erməni-rus faşizmi gələcəkdə Azərbaycanı içdən söküb dağıtmaq üçün uzunmüddətli işgal siyaseti planlaşdırıldı. Rus imperiyasının Qarabağı siyasi-coğrafi cəhətdən aran və dağlıq hissəyə bölməsinin özü də gələcək iyrənc məqsədlərə hesablanmış növbəti bir hiylə idi. Vaxtilə Qarabağ xanlığının ərazisi Göyçə gölü, Zəngəzur, Naxçıvanın da bir hissəsi daxil olmaqla qədim Azərbaycan torpaqlarının böyük bir qismini əhatə edirdi. Sonradan Laçını, Kəlbəcəri, Qubadlini, Zəngilanı və digər əraziləri Qarabağdan kənar ərazi elan etmək də uzun illərə hesablanmış məkrli siyasetin bir parçası idi.

Bəlkə də Kəlbəcər Qarabağ coğrafiyasında yeganə rayonlardan idi ki, tarixən bu ərazidə bir nəfər də olsun erməni yaşamamışdı və işğala qədər də belə olmuşdu. Lakin erməni xəyanəti XX əsrənən başlayaraq Kəlbəcərin də başı üstündən bir Domokl qılınıcı kimi asılıb qalmışdı. 1918-ci ildə daşnak Andronikin quldur dəstələri Laçından keçib Qarabağın ürəyi Şuşaya hücum edəndə Göyçə tərəfdən də digər erməni-daşnak birləşmələri Kəlbəcəri işgal edib bu istiqamətdən Şuşaya girməyə can atmışdılar. Sultan bəyin və silahdaşlarının Laçında göstərdiyi tarixi qəhrəmanlığın analoqunu Kəlbəcərin igid kişilərindən olan Məşədi Cəmil öz silahdaşları ilə Kəlbəcərdə təkrarlamışdı. O illərdə erməni quldurlarını nəinki Kəlbəcər sərhədlərindən, Göyçədən belə qovub çıxaran döyüşçülərimiz Göyçə gölünün qərb hissəsinə qədər gedib çıxmışdılar.

Müharibələrin də beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən qəbul edilmiş öz qaydaları var. Mülki əhaliyə – qocaya, qadına, uşağa silah işlətmək insanlıq tərəfindən ən böyük cinayət hesab edilir və onlar müharibə canisi sayılır. Ancaq erməni vəhşilərinin Qarabağda – Xocalıda, Malibeylidə, Kərkicahanda, Ağdabanda və Azərbaycanın yüzlərlə kənd və şəhərində törətdikləri ağlaşığmaz vəhşiliklər nəinki bugünəcən mühakimə olunub, bu vandalizm hərəkətləri özlərini tərəqqipərvər bəşəriyyət hesab edən dövlətlər tərəfindən hələ də görməzlikdən gəlinməkdədir.

Qeyd etdiyim kimi, Dilqəm Əsgərov Kəlbəcərdə doğulmuş, buranın suyu, havası ilə böyümüşdü. Doğma yerlərin təkrarsız gözəlliyi onun qəlbində və yaddaşında silinməz vətən sevgisi yaratmışdı. Dünyanın harasında olur-olsun bir gün də Kəlbəcəri görməyəcəyini ağlına belə gətirməmişdi. Arada Rusiyaya işləməyə gedəndə də hər il doğma yerlərə dönər, Kəlbəcərin daşını, torpağını ziyarət edər, canında bir rahatlıq duyardı.

Ana vətənin başı üzərini növbəti dəfə erməni fasizminin qara buludları alanda Dilqəm Əsgərov dərhal vətənə döndü, doğma torpaqları qorumaq üçün ölüm-qalım savaşına atıldı. Qüvvələrin qeyri-bərabər olduğu qanlı döyüşlərdə canından artıq sevdiyi doğma torpaqları erməni-rus hərbi birləşmələri tərəfindən işgal olunandan sonra bir gün də olsun özündə dinclik tapa bilmədi. Dünyanın bu işgalla barışmayacağını zənn edib doğma yerlərə dönəcəyi günün həsrəti ilə yaşadı. Lakin işgal uzandıqca onun da ümidi ləri sarsılmağa başladı. Ata-anasının, doğmalarının qəbirlərini ziyarət etmək, xaraba qalmış ata ocağına baş çəkmək ona bir an da olsun dinclik vermədi. Və günlərin bir günü bütün təhlükələri, ölümü belə gözə alaraq gizli yollarla doğma yerlərə yollandi.

Beynəlxalq hüquqi aktlar və öhdəliklər müharibələr zamanı mülki əhalinin yaşam haqqını silah gücünə məhdudlaşdırmağı qəbul etmir. Bir daha xatırlatmaq istəyirəm ki, tarix boyu çox

müharibələr, qanlıavaşlar olub. Qalib tərəflər işgal etdikləri əraziləri özlərinə tabe etsələr də, yerli insanları doğma yurd-yuvalarından çıxarmayıblar. Hətta XX əsrin ən qanlı diktatorlarından olan Hitler də işgal etdiyi ölkələrdə, yəhudilər istisna olmaqla, heç bir yerli əhalini kütləvi şəkildə qətləama və deportasiyaya məruz qoymayıb. Ancaq ermənilərin bu məsələdə də cinayətləri heç bir kitaba siğmır. Quldur dövlət olan Ermənistən Azərbaycanın işgal olunmuş ərazilərində yerli əhalini kütləvi qətləama məruz qoymaqla yanaşı, onları silah gücünə son nəfərinəcən doğma yurdlarından qovub, didərgin salıb.

Ermənilərdən fərqli olaraq, azərbaycanlılar yurd-yuvaya, vətəne qırılmaz tellərlə bağlı insanlardır. Onlar torpaq uğrunda şəhid olmayı ən şərəfli məqam hesab edirlər. Haqq dünyasına qovuşmuş doğmalarının qəbirlərini ziyarət etməyi mənəvi borc sayırlar.

Dilqəm Əsgərov növbəti dəfə doğma kəndini, ata-anasının qəbrini ziyarət edərkən erməni işgalçıları tərəfindən əsir götürüldü. O zamanlar onun əsir düşdüyü səhnənin videosunu paylaşan ermənilər utanıb-qızarmadan yaşılı bir azərbaycanlıni öz kəndində əsir götürməyi bütün dünyaya bir qəhrəmanlıq, qələbə kimti təbliğ etdilər.

Dilqəmin əsir götürüldüyü səhnədəki bir fotodan boyلانan qarṭal baxışları, sanıram ki, bütün insanlığa yönəlmış ən böyük ittihamdır. O, "mədəni dünya"dan sual edir ki, bu taleyi yaşamaqdə suçu nədir? Polad bədənli, qarṭal baxışlı bu insan bu fotoda qədim yunan mifologiyasının qəhrəmanlarından olan məğlubedilməz Herakla, yaxud Qaf dağında zəncirə vurulmuş Prometeyə bənzəyir. Bəlkə də bənzətməmdə çox uzağa getdim. Elə özümüzün "Kitabi-Dədə Qorqud" boylarımızdakı Bamsı Beyrəkdi. Yağı zindanında oğuz igidlərinin onu xilas edəcəyi günün ümidi ilə yaşayır.

O səhnəni səbəbsiz xatırlamadım. Əsir götürülməsindən az sonra Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Dilqəm Əsgə-

rovun əsirlilikdəki şəkilləri yayıldı. O şəkli görəndə bir anda qanım qurudu. Yəqin ki, o anda bu dəhşətli hissi azacıq insanlıq qanı olan hər kəs yaşadı. İlahi, erməni vəhşiliyi nə qədər ölçüyəsığmaz imiş? İnsana nə boyda əzab, işgəncə vermək olmuş ki, az müddətdə nəinki onun bədəninin eti, sümükləri belə ərisin?

Dilqəm Əsgərovun bir fərd olaraq ağırlı, işgəncəli girovluq həyatı bu gün də davam edir. Ermənilər bu vəhşilikləri ilə Azərbaycan xalqına sanki göz dağı verirlər. Beynəlxalq təşkilatların, vicdanlı insanların saysız-hesabsız müraciətlərinə, Dilqəm Əsgərovun Rusiya Federasiyasının vətəndaşı olmasına baxmayaraq, ermənilər hələ də onu əsir saxlayır, yaşıtdıqları məşəqqətli həyatdan həzz alırlar. Dilqəmin bəlkə də yeganə təsəllisi, bu vəhşi işgəncələr qarşısında sağ qala bilməsinin səbəbi zindanın Vətən torpağında olması, udduğu havanın Vətən havası olmasıdır.

Bu gün Azərbaycan Ordusu işgal altındakı əsir yurdlarımızın erməni vəhşilərinin işgalından azad olunması üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Az bir zaman içərisində xəstə düşüncələri ilə özlərini qalib, məglubedilməz sayan erməni ordusu darmadağın edilib. Quyruğu qapı arasında qalan məkrli düşmən yenə də vay-şivən qopararaq özünün yaziq obrazını yaradır, köhnə ağalarından kömək istəyir. İşgal etdiyi torpaqlarda özünü təcavüzə uğrayan tərəf kimi təqdim edib bu dəfə də vəziyyətdən çıxmağa çalışır. Ancaq inanırıq ki, yaxın zamanlarda torpaqlarımızın işğali başa çatacaq. Qarabağı azad edən Azərbaycan Ordusu Dilqəm Əsgərova da azadlıq gətirəcək. Bu azadlıq ona doğma Kəlbəcərdə, ata yurdu Şaplar kəndində yaşamaq haqqını da taniyacaq. O günlərdə Dilqəm Əsgərovu ziyarət etmək arzusu ilə.

12 oktyabr 2020

Bilal Alarlı HÜSEYNOV,
ADPU Cəlilabad Filialının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru

QAÇQIN VƏ KÖÇKÜNLƏRİN MENTAL DƏYƏRLƏRİNİN QORUNMASINDA FOLKLOR ÖRNƏKLƏRİNİN ROLU

Folklor örneklerinin toplanması qaçqın və köçkünlərə göstərilən ən böyük mənəvi dəstəkdir

Folklor xalqın tarixi yaddaşıdır. Xalq bütün zamanlarda yaşantılarını və həyat tərzini folklorla köçürməyə çalışıb. Əlbəttə, dinc dövrlərdən fərqli olaraq, müharibələr, münaqişələr və təbii fəlakətlər folklorda daha çox yer alıb. Bu da həmin hadisələrin xalqın həyatında oynadığı potensial dəyişikliklərlə bağlıdır. Belə hadisələrdən biri Azərbaycan xalqının uzun illər düber olduğu məhəlli münaqişələrdir, konkret desək, ermənilərin vaxtilə qucağına siğindığı bu xalqa qarşı olan torpaq iddialarının acı nəticələridir. Münaqişə, müharibə təkcə insan ölümü ilə nəticələnmir, özündən sonra ciddi dağıntılar qoyur ki, bu dağıntıların bir qismi evlərin, yaşayış məntəqələrinin yerlə yeksan olmasına səbəb olursa, digər qismi insanların mənəvi zərbələr olmasına gətirir çıxarır. Evi tikmək, yaşayış məntəqəsini təzədən daha müasir şəkildə bərpa etmək mümkündür, xalqa dəyən mənəvi zərbələrin açlığı yaralar, çat verən mental dəyərlər çətin reabilitasiya olunur.

Böyük qaçqın və köçkün kütlələri məskunlaşdıqları yerlərin ab-havasına uyğunlaşmaqdə bəlkə də bir o qədər problem yaşa-mir, ən böyük problem insanların mental dəyərləri itirmək zo-runda qalması ilə bağlı yaranır. İtirilmiş doğma yurd yerlərinin gətirdiyi nisgil, həsrət, dərd, ictimai-psixoloji, iqtisadi-siyasi, etik amillər qaçqın və köçkün əhaliyə ciddi mənəvi zərbələr vu-

rur. Minillər boyu vərdiş olunmuş yaşam tərzini, milli əxlaqi də-yərləri, ailələrərası və ailələrdaxili münasibətləri qoruyub saxlamaq problemi yaranır. Şübhəsiz, insan yeni yaşama gec-tez vərdiş edir, tədricən həyatını yenidən qurur, amma mənəviyyatındakı aşınmanın qarşısını ala bilmir. İllərcə qoşub-düzdüyü həyatını və həyətini olduğu kimi qoyub çıxan qaçqın və köckün ailələri özləri ilə yalnız bir sərvəti götürə bilirlər. Bu, xalqın yüzillər boyunca formalasmış, təkmilləşmiş, kamilləşmiş söz yaradıcılığı – folklordur. Folklor tarixi olayların söz yaşantısıdır. Xalqı özünə qaytaran, mənəviyyatına bağlayan, adətinə-ənənəsinə sədaqətli edən folklor həm də şəxsiyyət bəlirtisi, kimlikdir.

Münaqişə qurbanlarının ailə üzvlərinə psixoloji-mənəvi dəstək göstərmək məqsədilə onların söz sərvətini itib-batmaqdan xi-las etmək vacibdir. Folklor insanların öz yaddaşlarında qoruyub saxladıqları mənəvi sərvətdir, vaxtında toplananda bu söz yaşantılarını həyat tərzinə çevirmiş insanlar dünyalarını dəyişdikdə sinenlərində aparmırlar, gələcək nəsillərə ərməğan qoyub gedirlər.

Ermənilər əzəli Azərbaycan torpaqlarına ayaq aqdiqları vaxtlardan türkün söz sənətinə də yiye durmağa çalışmış, ilkin olaraq folklorunu mənimsemək istəmişlər. Çoxlu sayda erməni "folklor" nümunələri var ki, əslində bu nümunələr Azərbaycan türklərinin dilindən ermənicəyə tərcümə olunmuş örnəklərdən ibarətdir. Həm torpağı, həm də mənəviyyati işğal etməyə yönəlmış bu əməllər Azərbaycan xalqını öz milli söz sənətinə sahib çıxmışa, mənəvi sərvətinə yiye durmağa sösləyir.

Qərbi Azərbaycandan olan qaçqınların və Qarabağdan didərgin düşən məcburi köckünlərin folklor örnəkləri az-çox öyrənilmişdir. Əlbəttə, folklor örnəklərini yerində öyrənmək daha əlverişli və daha etibarlı olur, daha zəngin nəticələr verir. Münaqişədən sonra toplama, öyrənmə və araşdırma da dəyərlidir. Məsələ burasındadır ki, bu proses yalnız kompakt halda məskunlaşanlar arasında effektiv şəkildə həyata keçirilir.

Qərbi Azərbaycanda və Dağlıq Qarabağda baş verən münaqişələr zamanı çoxsayılı köçmələr və köçürmələr folklor materiallarının toplanılması ilə bağlı böyük çətinliklər yaratmışdır. Bu fikirlə razılaşmamaq olmur ki, əsir və itkin düşmüş şəxslər, onların yolunu gözləyən ailə üzvləri, qacqın və məcburi köçkünlük-lə bağlı ictimai-sosial, psixoloji-mənəvi zədələr, obyektiv səbəblərdən xarici ölkələrə mühacirətə üz tutanların artması, dünyanın onlarla ölkəsinə səpələnmiş qarışığı nikahlardan dünyaya gələn övladların sayının durmadan çoxalması ənənəvi Azərbaycan cəmiyyətinə və milli dəyərlərinə mənfi təsir göstərmişdir və göstərməkdədir. Sonradan toplanan folklor örnəkləri içərisində yer-yurd adları ilə bağlı əfsanə və rəvayətlərə geniş yer verilməsi yurd həsrəti ilə bağlıdır. Folklor nümunələrini danışanlar həmin toponimin harada yerləşməsini, ətrafinı, təbiətini də təsvir edən hekayətlər danışırlar. Bu yer-yurd adlarının sözaçımları həmin ərazidə yerli əhalinin "etnik bünövrəsinin kimliyini" təsdiq edir (17, 30). Nisgil, həsrət bayatılara, nəğmələrə ayaq açandan el dərdi çəkənlərin qürbətdəki məzarları sayımı itirdi:

Mən aşiq, Göyçə dərdi,
Bəxt məndən üz döndərdi.
Yurdsuz-yuvasız oldum,
Qaçqın edib göndərdi.

Eləmi, göy çəməni,
Göy dağı, göy çəməni.
Sabah, ya da başqa gün
Gözləyir Göyçə məni (17, 163).

Qaçqın və köçkünlərin yurdda qoyub gəldikləri təkcə həyət-baca deyil, dillə izhar edilməsi mümkün olmayan böyük dərdlərdir:

Didərgin düşəli yurddan, yuvadan,
Nəğməmi dodaqda qoyub gəlmışəm.
Neçə misraları, neçə şeirimi
Yarımçıq varaqda qoyub gəlmışəm (17, 174).

Ağrını-acını daha çox söz-sənət adamları çekir. Yurdundan didərgin düşmüş el şairi Qurban Göyçəli qaçqın və köckün itkilərini öz qoşmasında belə verir:

Hara gedir bu dünyanın axırı,
Alınmamış torpağımız qalıbdı.
Xankəndiyə, Ağdərəyə, Göyçəyə
Sancılmamış bayraqımız qalıbdı.

Çox düşmüsük erməninin fəndinə,
Onun üçün əlac yoxmu dərdimə?
Tanrı özü fürsət versin mərdimə,
Yad əlində yaylağımız qalıbdı.

Şuşa, Laçın, Kəlbəcərin, Ağdamın,
Dərdi coxdur sizildayan obamin.
Heyfi gəlir Füzəliyə adamın,
Neçə-neçə oylağımız qalıbdı (17, 175-176).

Qaçqın və köckünlərdən əldə edilmiş folklor nümunələrində janr rəngarəngliyi də diqqəti çekir. Məsələn, Qərbi Azərbaycan-də qaçqınlıqla bağlı qoşmalar müsibətnamə adlanır:

Ağbaba köyləri boşaldı bir-bir,
Boş otaq, boş xana, obalar qaldı.
El köcdü, tərpəşdi, düşdü yollara,
Ocaqlar üstündə tavalar qaldı (16, 153-154).

Dərələyəz folklor nümunələrini toplayan mərhum professor Həsən Mirzəyev Azərbaycan şifahi xalq ədəbiyyatını janr baxımından bir qədər də zənginləşdirmişdir. Onun yazıya aldığı ya-saqlar (13, 54-57), hədə-qorxular (13, 72-73), yalvarışlar (13, 73), söyüşlər (13, 73), laqlar (13, 73-75), öyünd-nəsihətlər və məsləhətlər (13, 79), sızlamalar (13, 116-117) janr baxımından ilk dəfə öyrənilir. Sızlamalar ağının bir növü kimi təzahür edir, vəfat edən şəxs üçün həzin-həzin, astadan, xüsusi avazla ifa olunur:

Gözləri ağlar qoydun,
Qolları bağlar qoydun.
Evin yixılsın, düşmən,
Sinəmi dağlar qoydun.

Bu daqlara çən düşdü,
Yel əsdi, duman düşdü.
Balamı öldürdülər,
Canıma talan düşdü (13, 116).

Qərbi Azərbaycan folklor nümunələri içərisində janr özəlliyi ilə fərqlənən nanaylar, bağlamalar, müəmma-bağlamalar sonradan yazıya alınsa da, xalqın şifahi təfəkkürünün zəngin çalarları kimi özünü göstərir (16, 146-157). Belə janr çalarlığı Qarabağ köckünləri arasından toplanmış folklor örnəklərində çoxluq təşkil edir. 2012-ci ildən başlayaraq ardıcıl nəşr olunan "Qarabağ: folklor da bir tarixdir" adlı çoxcildli toplama materiallarında Qarabağdan və onun ətraf rayonlarından köckün düşmüş əhalinin yaddaşında iz salmış şifahi söz sənəti yer almışdır. Bu topluda ilkin olaraq Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıllı, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış maraqlı folklor örnəkləri verilmiş, bunun ardınca Bərdə, Tərtər, Şuşa, Ağbabə, Xocavənd, Beyləqan, İmişli kimi bölgələrin şifahi söz sərvə-

ti işiq üzü görmüşdür. Mifoloji mətnlər, əfsanələr, rəvayətlər, nağıllar, lətifələr, inanclar, atalar sözü, məsəllər, tapmacalar, laylalar, nazlamalar, bayatılar, nəğmələr, ağrılar, oyunlar, aşıqların və el şairlərinin yaradıcılıq nümunələri yazıya alınarkən elin folklor dili əsasən saxlanılmış, dialekt və şivələrə xələl gətirilməmişdir. Dilin zənginliyi onun daxil olduğu dil ailəsi ilə iqtisadi və siyasi əlaqələrinin möhkəmliyi üzərində qurulursa, dialekt və şivələr əvəzedilməz resurslar kimi çıxış edir, ifadə zənginliyinə şərait yaradır. Folklor nümunələrinin danışıldığı kimi yazıya alınması Azərbaycan dilinin söz ehtiyatını artırır, dilçilərin də bu istiqamətdə araşdırılmalar aparmasına imkan yaradır.

Bundan başqa, örnəklər yazıya alınarkən sabitləşmiş janrlara siğmayan, janrdaxili dəyişmələrə məruz qalan folklor nümunələri el arasında adlandığı kimi verilmişdir. Məsələn, deyimlər ilk anda atalar sözünü xatırladır, əslində bənzətmələrdən ibarətdir, arxasında müəyyən əhvalat dayanan obrazlı fikirlərdir, məsəllərə yaxın olsa da, onlardan fərqlənir (4, 393-394). Deyişmələr və bağlamalar tapmaca xarakterlidir, lakin fərqli janr xüsusiyyətləri var. Deyişmədə iki nəfər qarşı-qarşıya "söz güləşdirir", uduzan tərəf məğlub olur. Bağlamada isə fikir bayati formasında söylənilir, cavab, deyişmədən fərqli olaraq, şeirlə deyil, adı qaydada verilir (6, 410-411). Göründüyü kimi, nümunə gətirilən folklor örnəkləri tapmacadan da fərqlənir. Burada mərsiyələrin folklor janrı kimi verilməsi olduqca maraqlıdır. Folklor janrı olan mərsiyə yazılı ədəbiyyatdakı mərsiyədən poetik strukturuna görə seçilir. Belə ki, şifahi söz nümunəsi kimi yaranan mərsiyə daha çox xalq şeiri üslubunda olur, quruluşuna görə bayati, qoşma, gərəyli, düzgündən fərqlənmir (6, 420-424). Maraqlıdır ki, Qarabağ və onun ətrafindan köckün düşmüş əhalidən yazıya alınan mərsiyələrdə Kərbəla vaqisindən çox Qarabağ faciəsi yer almışdır. Qardaşını itirmiş bacının dilindən deyilən "Bilin, mənəm" mərsiyəsi günümüzün olayları ilə səsləşir:

Mən qardaşı itirmişəm,
Sinəmdə dağ bitirmişəm.
Belə bir bacı görsəniz,
Bilin, mənəm, bilin, mənəm... (10, 367)

Mərsiyəni həyəcansız dinləmək mümkün deyil, bir anlıq Qarabağda şəhid olan igidlərimiz yada düşür:

Daymi qəlbi ağlar olan,
Nakam bəxti, qəlbi talan.
Toysuz qardaşdarı ölü
Bacı görsən, bil ki, mənəm (10, 368).

"Ana" mərsiyəsi isə layla ritminə köklənib. Bu mərsiyənin təəssüratı ilk anda təsirli olmasa da, sonradan söyləyicini də, dinləyicini də kövrəldir. Övladın anaya ağı, mərsiyə deməsi doğrudan da ağırdır. Həm də əsir düşmüş torpaqlarımızda yüzlərlə ana məzarı həsrətlə övlad ziyarətinin yolunu gözləyir:

Yat, mənim xanım anam,
Qoy mən sənə laylay deyim,
Qoy mən sənə laylay deyim (10, 374).

Folklorun ölməz janrı olan lətifə Qarabağ köckünləri arasında geniş yayılmışdır. Köckünlərdən Molla Nəsrəddin, Bəhlul Danəndə, Abdal Qasım kimi məşhur personajlar haqqında olan lətifələrdən başqa regional xarakterli lətifələr də toplanmışdır ki, burada "Ermənilərlə bağlı yaranan lətifələr" xüsusi yer tutur. Lətifələrdə erməni ikiüzlülüyü, etibarsızlığı, yalqaqlığı və satqılığı komik şəkildə təqdim olunur (10, 321-324).

Yaziya alınmış folklor örnekleri arasında oyunlar mühüm əhəmiyyət daşıyır. Oyun xalq tamaşasının özülündə dayanır,

hətta bəzi oyunlar var ki, xalq tamaşası kimi hazırlanır və təqdim olunur. Kəlbəcər bölgəsindən köçkün əhalidən toplanmış "Kilimərəsi oyunu", "Kaftar oyunu", "Mətəyə salma", "Çırtmadəş", "Löpük-löpük", "Haldurumağac" kimi oyunlar orijinal qu-ruluşdadır və məzmununa görə fərqlənir (11, 390-406).

Nümunə gətirdiyimiz folklor örnəkləri xalqın mənəvi dünyasının sözlə ifadəsidir. Bu örnəklərdə xalq öz milli dəyərlərini, əxlaqi keyfiyyətlərini, həmçinin keçdiyi şərəfli tarixi yaşıdır.

Bundan əlavə, bu kitablarda dini inanclar, tarixi şəxsiyyətlər, Qarabağın tanınmış adamları, qacaqlar, pəhləvanlar, pirlər, ocaqlar, tayfalar, nəsillər haqqında məlumat verilir ki, bu tipli mətnlər təkcə bölgədən toplanmış söz sərvətini zənginləşdirməyə xidmət etmir, həmçinin yaxşı adət-ənənələrin, əxlaqi münasibətlərin nəsillərə ötürülməsinə səbəb olur. Son vaxtlar xatirə özünü folklor janrı kimi də göstərir. Bu cür xatirələrdə xalqın kimliyi öz əksini tapır. Qarabağtrafi bölgələrdən toplanmış xatirələr Qaralı, Xalac, Sirik, Aşıqlı, Eyvazalı, Sərxanlı, Binnətli, Xələfli kimi tayfalar və nəsillər haqqındadır (12, 77-102). "Qarabağ mühəribəsi xatirələrdə" adlı toplantı materialları "Köçürmə sisəsəti", "Daşnak vəhşilikləri" və "Qarabağlı faciəsi" kimi xatirələri əhatə edir (10, 97-105). Qubadlıının tarixi ilə bağlı xatirələrdən biri "1918-ci il hadisələri xatirələrdə" adlanır və 5 mətndən ibarətdir (7, 214-218). Qubadlı folklor materialları içərisində etnoqrafik müşahidələr də maraq doğurur. Burada 8 mətndə "Novruz adətləri", 2 mətndə "Xıdır Nəbi" ənənəsi və ayrıca "Qubadlıının toy adətləri" yer almışdır ki, bu da adət-ənənələrin gələcək nəsillərə ötürülməsinə xidmət edir (7, 222-244). Toy adətləri ilə yanaşı, bölgənin dəfn adətləri də yazıya alınmışdır. Dəfn adətləri ölümün yuyulmasından dəfninədək, dəfndən sonra keçirilən yas mərasimi tədbirlərinədək, o cümlədən ehsanın verilməsinədək mərasim qaydaları ilə bağlı bütün məsələləri əhatə edir (12, 402). Qeyd etmək yerinə düşər ki, ayrı-ayrı ra-

yonların folklor nümunələri toplanıllar kən həmin bölgələrin özü-nəməxsus adət-ənənələri haqqında da məlumatlar əldə edilmiş, yazıya alınmışdır.

Kəbirli, Avşar, Şahsevən, Qaradolaq tayfaları haqqında xatirələrdə bu tayfaların Qarabağ ərazisindəki mövqeyinə böyük əhəmiyyət verilir (5, 124-168). Boyəhmədli, Təklə, Lənbəran, Çələbi, Qızılbaş, Mirzəli, Bəhmənli, Kərimbəyli, Alıxanlı və başqa tayfalar, nəsillər, soyular haqqındakı qısa məlumatlar da şirin folklor dili ilə qələmə alınmışdır (8, 39-90). Tərəkəmə yeməkləri və oyunları haqqında olan fəsillər də xalqın genetik yaddaşından sözülbə gələn yaşam və məişət məlumatlarını əks etdirir (4, 169-172). Küz, dəlmə, küftə, qızartma, qatmalı, bağır-beyin, canaçəkmə, şampur, təndir kababı, kömbə, eymə və başqa tərəkəmə yeməklərinin hazırlanma texnikasının təsviri bu zəngin mətbəxin unudulmasının qarşısını alır. Xocavəndlilərdən toplanmış "Tərəkəmə köçü", "Tərəkəmə alaçığı", "El yolу" ki-mi etnoqrafik mətnlərin tərəkəmə həyatı ilə bağlı folklor örnəklərində yer alması milli yaşamı, həyat tərzini yaddan çıxmayan tarixə çevirir (10, 124-168). Tərəkəmələrin "Bazar sözləri" və "Xörək sözləri" adlı nümunələri xalqın ticarət və məişət həyatını əks etdirir (8, 94-96).

Qaçqın və köckünlərdən folklor örnəklərinin toplanılması asan başa gəlməmişdir. Respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşan köckünləri bir-bir arayıb-axtarmaq lazımlı gəlir. Məsələn, laçınlılardan folklor örnəkləri toplayanlar Bakı və Sumqayıt da daxil olmaqla ümumilikdə Azərbaycanın 57 rayonuna baş çəkməli olmuşlar, çünkü həmin rayondan olan köckünlər ailə-ailə, nəsil-nəsil respublikanın bütün rayonlarına pənah aparmışlar. Hətta kompakt halda yaşıdlıları ərazilərdə belə hərə bir kənddən gəldiyindən və insanlar bir-birini tanımadığından "Görüşmək üçün daha kimi məsləhət görürsünüz?" soruşduqda ad verməkdə, ünvan göstərməkdə çətinlik çəkirdilər (7, 5).

Qarabağ köçkünlərindən folklor örneklerinin toplanılmasında bilavasitə iştirak etdiyimə görə ürəkağırdan bir xatirəni danışmaq isteyirəm. Folklor İnstitutunun direktoru Muxtar İmanovun kabinetində səhbətimiz belə oldu ki, cənub bölgəsində məskunlaşmış Qarabağ qaçqınlarından folklor materialları toplamağa gedən Elçin Abbasova yoldaşlıq edim. Məqsəd elindən-obasından didərgin düşmüş yaşlı qarabağlıları təpib yaddaşlarında qalmış söz sərvəti ni qələmə almaq idi. Bu ekspedisiya itib-batmaqdə olan folklor nümunələrini xilas etmək, onları xalqın özünə qaytarmaq kimi maraqlı bir vəzifəni yerinə yetirəcəkdir. Gözəl folklor nümunələrini yazıya aldıq və bunların bir qismi "Qarabağ: folklor da bir tarixdir" çoxcildliyinin üçüncü cildində, 225-231 və 233-239-cu səhifələrdə yer aldı. Folklor nümunələri maraqlı olduğundan onları özüm də ayrıca kitab halında çap etdirdim. Müxtəlif köçkün ailələrindən toplanılmış folklor örnekleri müxtəlif mövzulardadır.

Şəhid məzari haqqında:

Anam, bacım, ağrı deyin,
Bu məzarda şəhid yatır.
Sinəsində min dağ-düyüñ,
Bu məzarda şəhid yatır.

Mən İsmayıł, el vüsalım,
Viran oldu, soldu bağım.
Atam, anam, bacım, deyin,
Bu məzarda şəhid yatır (1, 25).

Qarabağ haqqında:

Qarabağa yol salın,
Boynuna da qol salın.
Ağac əkib bar dərin,
Budağından xol salın.

Qarabağa gedərəm,
Bağrimi qan edərəm.
Vətənə olan borcu
Qanım ilə ödərəm (1, 27).

Ağdam haqqında:

Qızlar sevdiyinə könül verməyib,
Vüsal həsrətiylə saçın hörməyib.
Çox körpələr atasını görməyib,
Gözü yollardadı, salam, ay Ağdam.

Günlər mənimçün bir sınaq olub,
Kiçik təpələr də qəlbi dağ olub.
Şəvətək qapqara saçım ağ olıb,
Siz görən deyiləm, çalam, ay Ağdam (1, 29).

Əslən Laçından olan və hazırda Cəlilabadda yaşayan Şöhrət Namazova köçkün düşməmişdən əvvəl, köçkün düşdüyü dövrdə və ondan sonra Laçında baş verən hadisələr haqqında iki kitab yazmışdır. Bu kitabların digər bədii əsərlərdən üstünlüyü ondadır ki, onlarda xalqın məişətinə, adət-ənənələrinə, folkloruna kifayət qədər yer verilmişdir. Öz bölgəsinin folklorunu və etnoqrafiyasını yaxşı bilən müəllif yeri gəldikcə həmin nümunələrlə "Laçın əfsanəsi" povestinə şirinlik gətirir: "Şəhli içəri keçib qapını ardınca örtdü. Atası odun sobasının böyründəki qırmızı rəngli məxmər döşəkçədə oturmuşdu. Üşümüş əllərini sobanın ağızında sayrışan alov dilimlərində isidirdi. Bu qırmızı döşəkçə və sobanın böyru onun ən sevdiyi yer idi. Anası bu döşəkçəni yalnız kişinin altına sərərdi. Əslində, bu, bir ənənənin yadigarı idi. Bu tərəflərdə gəlin köçəndə cehizlərinin arasında bir qayınana döşəkçəsi də gətirərdi.

Hörmətli qayınana üstündə otursun deyə allı-güllü atlazdan, ya da qıpqrımızı məxmərdən hazırlanardı. Şəhlinin də anasının gətirdiyi qayınana döşəkçəsində, indi rəhmətliyin yerində ata özü uzanar və rahatlıq tapardı" (15, 9-10).

Folklorla bağlı maraqlı səhnələrdən biri düşmən mühasirəsində olan Laçında Novruz bayramının keçirilməsini dolğun şəkildə əks etdirir: "Novruza az qalmışdı. Bu Novruz əvvəlki novruzlardan deyildi. Bu Novruz qəfil bəlaya düçər olan Laçın camaatinin doğma obasında son Novruzu idi. Ancaq hələ insanlar yumruq boyda ürəklərində Yurd boyda ümid yaşadırdı. "Ola bilməz" harayı düşüncələrinə hakim kəsilmişdi. Yenə də bütün məhlələr Novruzu qarşılamağa hazırlaşırıdı. Oğlan uşaqları dağlardan gəvən kolları yiğib gətirir və son tonqalın daha gur olması üçün bəhs edirdilər. Dünyanın düz vaxtında, yəni ermənilərin bu alçaq fitnələrindən əvvəlki illərdə şəhərdə Novruz tonqalları yeddi dəfə çatılardı. Məhlələr bir-biri ilə bəhsə girib ən böyük tonqal yarışına qoşulardı. Büyük Çillə başlayandan çərşənbə tonqalları da alovlanmağa başlardı. İnsanlar dağ yerinin ağır qış dövrünün kəsifliyindən tez qurtarmaq üçün Novruza sarı uzanan günləri sayardılar. Qışın çətin yükünü elliklə və bahara tez çatmaq ümidi ilə yeddi çərşənbə tonqalı ilə bitirərdilər. Kiçik Çillənin onuncu günü Xıdır Nəbi bayramını sevinclə və bütün qaydaları ilə yerinə yetirərdilər. Şəhlinin də nənəsi həmin gün xəşil bisirər, üstünə al bəhməzi göllədərdi. Sapsarı ərimiş yağı xəşilin tiğlanmış təpəsindəki çalada bəhməzin üstündən nar çiçəkli ağappaq nimçənin kənarlarına süzülərdi. Nənəsi qovut dürməyini uşaqların əlinə verib həyətdə oynamayağa göndərərdi. Sonra isə İlaxır çərşənbə gələrdi. Laçınlılar bu bayramı hədsiz sevgi və bütün adətləri ilə keçirərdilər" (15, 10).

Güllünün qızına məsləhətində mətbəx mədəniyyətimizin özəlliyi diqqətə çatdırılır: "Gedirəm süd almağa, Şəhli. Mən

gəlincə eti çək, küftə-bozbaş bişirəcəyəm. Bir az da xəngəl kəs, qardaşın çox sevər sarımsaqlı xəngəli. Xəmir eləmişkən elə əriştə də kəs. Əlli ol, gəlim görüm ki, hamısını eləmisən. İşdir, gec gəlsəm, əriştəni sən bişir. Lobyasını axşamdan islatmışsam, sarı güllü balaca qazandadır. Qara istiot yox, qırmızı istiot tökərsən. Çəşib zoğal axtası atma ha, alça qurusu atarsan əriştəyə". Mətbəxin zənginliyi təbiətin zənginliyindən irəli gəlir. Azərbaycan təbiəti növbənöv bitkiləri ilə məşhurdur. Meyvə və tərəvəz çeşidləri mətbəximizi zənginləşdirir, müxtəlif ədviyyatlar isə xörəklərimizi dadlı və ətirli edir (15, 10).

Povestdə saysız-hesabsız dialekt sözləri işlənir, bu məhəlli sözlər dilə ağırlıq götərmir, əksinə, onun sinonimlik imkanlarını artırır. Belə sözlər təsvir olunan hadisələrə aid olduğundan asanca anlaşılır. "Tİğlanmış", "Tutaş kirpiklər", "verana" (virana), "çəpəki", "təzəbinə", "üşənti", "bastamaq", "yurdlanmaq", "hövül", "lomba", "doğal" kimi sözlər ədəbi dilə Şöhrət Namazova tərəfindən göstirilir (15, 9-10).

Kitabın mənzum parçaları baş verən hadisələrin ovqatına kökləndiyindən povesti tamamlayırlar. "Laçın" şeiri, doğrudan, adamı kövrəldir:

Nə könlümə düşdün belə,
Könlümün tufanı Laçın.
Ürəyimdən yaralıyam,
Yaramın dərmanı Laçın.

Gözlərimdə yaş daması,
Dərd-qəmimin piyalası,
Anamın dərdli layası,
Can evimin canı Laçın.

Xəyalımın qanadları,
Xatirələr ciğirləri,

Ömür getdi, oldu yarı,
İtirmişəm, hanı Laçın?

Nəyim vardı səndə qaldı,
Sənli ömrüm yağmalandı,
Yandı bu ciyərim, yandı,
Qınadım dünyani, Laçın.

Sənsiz, demə, dözə billəm,
Qəriblikdə gəzə billəm,
Səndən əlim üzə billəm,
Ömrümün hicranı Laçın! (15, 153-154).

Şöhrət Namazovanın "Köckün qızın şəhid sevgilisinə doqquz məktubu" adlı kitabında da qəhrəmanların söylədikləri şeir parçaları folkloranın qaynaqlanır:

Arxada düşmən gülləsi,
Öndə qəriblik qəməsi.
Belində dərddən şələsi,
Hara gəldi qaçar köckün,
Yurddan ayrı naçar köckün.

Gözündə yaş gilələnər,
Səbri daşar, silələnər,
Ələndikcə hey ələnər,
Gözü dalda qalan köckün,
Vardan-yoxdan olan köckün (14, 55).

Belə ağrılı şeirlərin müəlliflərindən biri Cəmilə Çiçəkdir. Cəmilə Çiçək folklorşunasdır, vaxtilə yaşadığı və indi köckün düşdüyü bölgənin folklor nümunələrini, xüsusən dastanları

toplayıb öyrənir və nəşr etdirir. Onun toplayıcılığı ilə çap olunmuş "Əyyub və Sənəm" dastanında çağdaş sevgi münasibətləri klassik janrin tələblərinə uyğun şəkildə təqdim olunur. Cəmilə Çiçəyin bu zəhmətini kitaba ön söz yazan professor Füzuli Bayat da yüksək dəyərləndirir (2, 3-14). Cəmilə Çiçəyin şeirləri isə anasının məzarı əsirlikdə qalan köçküñ bir qızın bitib-tükənməyən vətən həsrətini ifadə edir:

Pərən-pərən düşdü ellərim mənim,
Məni öldürəcək vətən həsrəti.
Bağlanıb qollarım, əllərim mənim,
Məni öldürəcək vətən həsrəti.

Sinəmə çəkilən dağı görürəm,
Ötüşən zamanı, çağı görürəm,
Yuxumda gəzdiyim bağı görürəm,
Məni öldürəcək vətən həsrəti.

Necə dözüm tapım, baxım o üzə?
Murovdan sellənim, axım o üzə,
Görəsən çatırımı ahım o üzə? –
Məni öldürəcək vətən həsrəti.

Ruhumu cismimdən çalın, aparın,
Bir dəli ovsuna salın, aparın.
Alın bu həsrəti, alın, aparın,
Məni öldürəcək vətən həsrəti (3).

Folklor örnekleri mental münasibətləri sözdə əbədiləşdirir. Qərbi Azərbaycanda, Qarabağın işgal olunmuş ərazilərində "ənənəvi yaşam tərzinə söykənən baba-nənə, ata-ana, bacı-qardaş, əmi-bibi, xala-dayı, qohum-qonşu, ağsaqqal-ağbirçək

kimi ailə münasibətləri" haqqında poetik məlumatlar əvəzsiz mənbələrdir. Məhəllədə, kənddə milli ailə formaları və onları qoruyan yasaqlar, tabular folklor örnəklərində daha möhkəm görünür. Təəssüf ki, qacqın və köçkün düşən, hətta ölkəni tərk etmək məcburiyyətində qalan insanlar bu milli dəyərləri yeni yaşam məkanında qoruyub saxlaya bilmirlər. Yaranmış şərait ailələrin dağılmışına aparıb çıxarıır, insanların psixologiyasında dərin yaralar açır. Müharibə və münaqişə nəticəsində həlak olmuş şəxslərin qəbirləri işğal olunmuş bölgelərdə it-bata düşür, dağılır, yaxud dağıdırılır. Əsir və itkin düşən insanların acı taleyi, onların ailələrinə vurulan mənəvi yaralar ağırdır. Bu psixologiyadan çıxmaga can atan qacqın və köçkünlər düşdükləri bəlalardan sözlə təskinlik tapırlar. Zəngin folklor mədəniyyəti olan Qərbi Azərbaycan və Qarabağ icmaları öz folklor külliyyatına yeni səhifələri elə özləri yazırlar. Şəhid, itkin, əsir, əlil anlayışları bayatılara, ağıllara, nəgmələrə ayaq açır. Bu nümunələrin toplanılması, nəşri, araşdırılması qacqın və köçkün düşmüş insanların mənəvi dünyasını əbədiyaşar sözə köçürmək deməkdir. Mənəviyyati yaşayan xalq heç vaxt diz çökmür.

Folklor örnəklərindəki başlıca amillərdən biri də qacqınların və köçkünlərin doğma yurd-yuvalarına dönəmək inamına köklənir. Nə qədər ağrılı mövzuda olsa da, folklor örnəyini yaradanlar ədalətin qələbə çalacağına, Azərbaycan türklərinin doğma diyarlara qayıdacağına, torpaqlarımızın işğaldan azad olunacağına ümidi lərini itirmirlər. Büyük psixoloji zərbələr almış, yurd-yuvasını itirmiş qacqın və köçkünə ən yaxşı dəstək onun mənəvi sərvətini özünə qaytarmaqdır. Qərbi Azərbaycandan və Qarabağdan toplanmış folklor örnəkləri bu məqsədə xidmət edir.

Ədəbiyyat:

1. Alarlı B. Qarabağın düzü var. Qudyalçayın sahillərində. Bakı, Sözün işığı, 2013, 55 s.
2. Cəmilə Çiçək. Əyyub və Sənəm dastanı. Bakı, Milli Zəka, 2015, 168 s.
3. Cəmilə Çiçək. Vətən Həsrəti // ƏDƏBİ KÖRPÜ. Aylıq Edebi Dergi Yayın Yönetmeni Səxavət İzzəti. Yazışma Adresi: edebi.korpu@gmail.com 20. Sayı az. Haziran 2020 (e-dergi).
4. Qarabağ: folklor da bir tarixdir. I kitab (Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıł, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2012, 464 s.
5. Qarabağ: folklor da bir tarixdir. II kitab (Bərdə və Ağcabədi rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2012, 484 s.
6. Qarabağ: folklor da bir tarixdir. III kitab (Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıł, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2012, 468 s.
7. Qarabağ: folklor da bir tarixdir. IV kitab (Laçın, Qubadlı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2013, 460 s.
8. Qarabağ: folklor da bir tarixdir. V kitab (Bərdə, Füzuli, Ağdam, Şuşa və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2013, 484 s.
9. Qarabağ: folklor da bir tarixdir. VI kitab (Cəbrayıł, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2013, 484 s.
10. Qarabağ: folklor da bir tarixdir. VII kitab (Xocavənd rayonundan toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2014, 444 s.
11. Qarabağ: folklor da bir tarixdir. VIII kitab (Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2014, 440 s. s.
12. Qarabağ: folklor da bir tarixdir. IX kitab (Beyləqan, İmişli, Tərtər, Bərdə və Cəbrayıł rayonlarından toplanmış folklor örnəkləri). Bakı, "Zərdabi LTD" MMC, 2014, 460 s.
13. Mirzəyev H. Əsərləri, 8-ci cild. Dərələyəz folkloru. Bakı, Elm, 2006, 768 s.
14. Namazova Ş.M. Köçkün qızın şəhid sevgilisində doqquz məktubu (Povest və hekayələr). Bakı, Elm və təhsil, 2016, 120 s.
15. Namazova Ş.M. Laçın əfsanəsi (Povest). Bakı, Elm və təhsil, 2017, 156 s.
16. Səmimi T. Gülsehran. Bakı, "Apostrof" çap evi, 2013, AKE NPM, 328 s.
17. Səmimi T., Goyçəli Q. Zərkənd. Bakı, AKE NPM, 2013, 328 s.

1 sentyabr 2020

Əli ULUXANLI (ABDULLAYEV),
publisist

HƏSSAS QRUP AİLƏLƏRİNƏ PSİKOLOJİ-MƏNƏVİ DƏSTƏK HUMANİZMİN ALİLİYİNDƏNDİR

1988-1994-cü illər arası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müharibəyə çevriləməsi nəticəsində Ermənistandan, Azərbaycanın Dağlıq Qarabağından və onun ətrafin-dakı yeddi rayondan bir milyona yaxın vətəndaşımız öz dədə-baba yurdlarından silah gücünə çıxarıldı.

Doğulub boy-a-başa çatdığı isti yurd-yuvasını, el-obasını, ömrü boyu özünə şərait qurub yaratdığı ev-eşiyini, varidatını itirən məcburi köçkünlərin eksəri mənəvəi-psixoloji sarsıntılardan müxtəlif dəndlərə düşər olub sağlamlığını itirdi, bir qismi də dünyasını vaxtsız dəyişdi.

Qaçqınlığın, məcburi köçkünlüyüün, itkinliyin ailələrə, onların hər bir üzvünə vurduğu zərbənin, yaranın təsiri çoxşaxəli olduğundan müxtəlif sosial durumlu əməli tədbirlərin həyata keçiriləsi üçün geniş bir layihənin hərtərəfli biliyə, təcrübəyə malik insanlar tərəfindən işlənilməsi və xalqın müzakirəsinə verilməsi olduqca təqdirəlayıqdır.

Layihəni işləyib hazırlayan peşəkar sosioloqların, həkim-psixoloqların, alimlərin, ziyalıların, təcrübəli yaşı nəsil nümayəndələrinin nəzərdə tutduqları bölmələrin müddəalarının həyatda öz həqiqi yerini, psixoloji-mənəvəi əzab-əziyyət çəkmiş həssas qrup insanların yaşam uğrunda apardıqları mübarizədə əməli qiyamətini alacağı mütləqdir.

Layihədə nəzərdə tutulan tədbirlərin Azərbaycan dövlətinin bütün qanunlarının əsas qayəsi olduğunu görüb tam dərk edən

zərərçəkmışlər gələcəyə inamlarını, insanlığa hörmətlərini, ehtiramlarını özlerinin yalız əməli işləri ilə cavablandırıqla mənəvi-psixoloji əzablardan uzaqlaşa biləcəklər. Daha doğrusu, cəmiyyətimizin idarə olunmasında peşəkarlar, yüksəksəviyyəli sənətkarlar, tanınmış ziyalılar, alimlər, iş adamları kimi hərəkət etdikcə mənəvi-sosial, sosial-məişət problemsiz, psixoloji sarsıntılardan uzaq vətəndaşlarımız kimi özlərini sərbəst hiss edəcəklər.

Atalar demiş, iş insanın cövhəridir. Əməksevər xalqımız istər əmək cəbhəsində, istərsə də hərb meydanlarında sözünü əməli ilə deyə bilmışdır. 1941-1945-ci illər mühəribəsində alman faşistlərinə qarşı döyüşlərdə 127 eloglumuzun "Sovet İttifaqı Qəhrəmanı" adı alması, azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının Berlini mühasirəyə alan SSRİ-nin digər diviziyalarından biri olması xalqımızın keçdiyi şərəfli hərb yolundan xəbər verdiyindən bu tarixi anları Qarabağın işğaldan azad olunması uğrunda aparılan döyüşlərlə əlaqələndirib igidlərimizi indiki nəslin qəlbində heykəlləşdirməli, onları vətənpərvər kimi yetişdirməliyik. Bu missiya isə cəmiyyətimizin üzərinə düşən şərəfli bir yükdür, borcdur.

Layihə ilbəil həyata keçirildikcə vətəndaşlarımızın, xüsusi-lə də mühəribə və münaqişələrdə mənəvi, psixoloji cəhətdən zərər çəkmiş məcburi köçkünlərimizin, əsir və itkin düşmüşlərimizin ailələrinin həyatında böyük dəyişikliklərin yaranması labüddür.

Ana yurdu Kəlbəcərə ata-anasının və digər doğmalarının qəbirlərini ziyarətə gedən, 1960-cı ildə Kəlbəcərin Şaplar kəndində anadan olmuş Dilqəm Qardaşxan oğlu Əsgərovun (anası Bəsttinin məzarını) 2014-cü il iyulun 14-də, Şahbaz Calal oğlu Quliyevin isə həmin ayın 9-da ermənilər tərəfindən tutularaq Dilqəmin ömürlük, Şahbazın 22 il həbs cəzası alması ən böyük ədalətsiz hökm olduğundan onların ailə üzvlərini daha çətin, daha eh-

tiyacılı duruma salmaqla bərabər bu ailələrdəki şənliyi də, deyib-gülməyi də sanki dustaq etmişdir.

Maddi və mənəvi çətinliklər içərisində ayları, illəri saya-saya, qara saçlarının bəyazlaşdığını görüb göz yaşları ilə ona sığal çəkə-çəkə namusla şərəfli övladlar böyütmək hər bəşər övladının qismətinə düşməyib. Bu Tanrı payının sahibləri, mübaliğədən uzaq, azəri qadınlardır.

Başqa misal. 1991-ci ilin iyul ayında ermənilər tərəfindən qundaqqadı körpəsi ilə əsir götürülən bir gənc ana Vəng kəndi sovxozenin direktorunun qala divarlı həyətindəki tövləsindən gecə yarısı kəşfiyyatçılarımız Elxanla Kamil tərəfindən gizlicə çıxarılıb gətirilərkən Kəlbəcərin Laçınqaya dağında iki erməni kəşfiyyatçısı ilə qarşılaşanda bizimkilər onları tərksilah edib əsir götürərkən gəlin birini tanırıv və Elxana deyir ki, bizim ailəni əsir götürüb kənddən xeyli aralıda ata-anamı, yeniyetmə qardaşımı güllələyən, məni Vəng kəndinə əsir aparan bax bu "Tigr" adlı saqqallıdı. Bunu eşidən Kamil avtomatını gəlinə tərəf uzadır və deyir ki, al vur! Bu allahsızı Allah özü qarşına çıxarıb, gül-lələ!.. Lakin gəlin imtina edib deyir ki, mən südəmər övlad anasıyam, əlimi qana bulayıb uşağıma süd verə bilmərəm. Onun cəzasını qoy Allah Özü versin...

Bu sözləri deyən doğmaları güllələnmiş, özü körpəsi ilə əsir aparılan 22 yaşlı azərbaycanlı qadındır. Bəs ermənini doğan ana kimdi? – Əsir qadınlarımızı, qızlarımızı saçlarından tutub sürüyüvən, anaların qarınlarını yararaq körpələrini çıxarıb daşlara çırpan, kəsilən başları futbol oynamaq üçün ayaqları altına atan və meyitin köksünü yarib çıxardığı ürəyinin qanını içməkdən ləzzət alan, dünyaya özünü "yazıq" millət kimi tanıdan qəddar, terrorcu doğanlardır. Xocalı, Ağdaban faciəsini törədən, azəri-türk, kurd qanına susamış analardan doğulmuş bu cür qəddar övladların 85-90 yaşlı ağdabanlı bir qoca qarını kəndi oda qalayarkən iki gözüünün arasından damın direyinə mixlaması insanlığa qarşı aman-

sızlıq, nifrət, Yaradana qarşı hörmətsizlik deyilmi?! Uşaq, qoca, şikəst nəzərə almadan onları ağlagəlməz əzablarla öldürən, 6-7 yaşlı qız uşağının gözlərini çıxarıb, əl-ayağını bənd-bənd doğrayan və basdırmaq üçün yaralı atanı məcbur edən cəlladların kimliyini bütün bəşər bilməli, erməni yalanlarına inanıb haqqına na-haq deməməlidir. Bu cür faktların genişliyi ilə dünyaya açıqlanması layihənin çoxşaxəliliyinə haqq qazandırır.

Həmçinin milli qürurumuza zidd əməllərin qarşısının alınmasında, qadın, ana, uşaq və yeniyetmələrin iştirakı ilə etnik zoraklıq, şiddət, cəmiyyətə utanc gətirən bəd əməllərin müzakirəsində ziyanlıların, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları, Təhsil Nazirliyi, Respublika İdman və Gənclər Komitəsi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, kitabxanalar, televiziya, radio və digər mətbuat orqanları layihənin dəyərini cəmiyyətə çatdırmalıdır. Təbliğat, maarifləndirmə düzgün aparıllarsa, mövcud cinayətlər, boşanmalar, adət-ənənələrimizə zidd hərəkətlər xeyli azalar, şərə, böhtana əl atanlar vicdanları, həm də hüquq orqanları qarşısında cavab verməli olarlar.

Layihənin tələblərinə uyğun olaraq övladlarının həyatını düşünmədən kiçik bir çətinliyi, narazılığı bəhanə edib ailəsini dağışanlar, cinayət törədənlər ömürlərini mehribanlıqla başa vurmaş aqsaqqal-ağbirçəklərimizdən ibrət götürməlidirlər. İndiki zamanda cəmiyyətimizin ailə ilə bağlı qazandığı mənəvi-əxlaqi dəyərləri aqsaqqalların xeyir-duası ilə yaşadıb gələcək nəsillərə çatdırmaq sənəddə öz əksini tapmışdır.

Mənəvi-əxlaqi dəyərlərimizin ən kövrək sahəsi olan ailə dəyərlər sistemində ailədaxili problemlər, onları yaradan səbəblər və həmin səbəblərin həlli yolları, əsir və itkin düşmülərin son taleləri haqqındakı araşdırımaların nəticələri mətbuat vasitəsilə açıqlanmaqla həsrətə son qoyulması layihənin dəyərinə, yəqin, yeni dəyər qatacaqdır.

Fikrimcə, layihədə nəzərdə tutulmuş müzakirələr, tədbirlər həyatda həllini tapdıqca həssas qrup və eləcə də bütün ailələrdə psixoloji gərginlik, mental dəyərlərlə bağlı problemlər, zaman və məkana uyğun hərəkətlər öz qiymətini alacaqdır.

Son zamanlar mənəvi dəyərlərə qarşı xarici müdaxilələr, hücumlar çoxalmaqdadır. Çalışılır ki, Azərbaycanın qədim ailə qayda-qanunları, adət-ənənələri əvəzinə avropasayağı nikahlar həyatımıza daxil olsun. Hər millətin, xalqın öz adət-ənənələri olduğu kimi, Azərbaycan xalqının da özünəməxsus adət-ənənələri var. VII əsrin sonu, VIII əsrin əvvəlindən İslam dinini qəbul etmiş millətimiz Məhəmməd peygəmbərin ailə quruculuğu ilə bağlı dəyərli sözlərinə həmişə əməl etmiş və etməkdədir. Belə ki, övlad ata-ana üzünə ağ olmamalı, qadınlar açıq geyinməməli, qardaş bacıyla, eyni cinsdən olanlar bir-biriylə evlənməməli, hər bir dinə hörmətlə yanaşılmalıdır.

Layihə təşkilatlarının bir çox mənfi tendensiyalara qarşı itkin düşmüsələrin, qaçqın və məcburi köckünlərin narahat ailə üzvlərini, ailədaxili münaqişələr üzrə mütəxəssisləri, ailəşünsələri, cəmiyyətşünasları, ailə psixoloqlarını, sosioloqlarını, yeniyetmələr və gənclər təşkilatlarını, jurnalistləri, radio və televiziya, mətbuat işçilərini və d. bir araya gətirmələri və bu layihənin bir mərkəzdən idarə olunmasını məqbul hesab etmələri olduqca ümidverici və tərifəlayiqdir.

Ümidvaram ki, layihənin tələblərinə uyğun görülməsi nəzərdə tutulan işlər psixoloji cəhətdən maddi və mənəvi, sosioloji zərbələr almış zərərçəkmişlərin cəmiyyətdə aktivləşməsinə səbəb olacaq, Azərbaycan dövləti də görüləcək işlərə dəstək verəcək.

28 avqust 2020

Əlirza İSBƏNDİYAROV,
"Zəka İslığında" Milli Dəyərlərin
Təbliğinə Yardım İctimai Birliyinin sədr müavini, publisist

SOSİAL BƏRABƏRLİK, CƏMİYYƏTDƏ TƏZYİQLƏR VƏ İCTİMAİ QINAQ

Məlum münaqişə nəticəsində psixoloji gərginlik içində yaşayış həssas qrupların nümayəndələri, xüsusən də şəhid anaları və məktəblilərin köməyi ilə müharibə zoraklığına qarşı və ailədaxili, icmadaxili psixoloji şiddet əleyhinə maarifləndirici tədbirlərin aparılmasının ictimai əhəmiyyəti böyükdür. Məhəlli və qlobal münaqişələrin bir siması var: ölüm, əsirlik, fiziki və mənəvi, psixoloji yaralar, əlillik və ağrılar.

Aktuallığını hər zaman saxlayan məsələlər ətrafında beynəlxalq təşkilatların mütəxəssisləri ilə yanaşı, yerli psixoloqlar, münaqişəşünaslar da ciddi araşdırırmalar aparmalıdır. Veytnam və Əfqanistan, indi isə Şərqi ölkələri (Yəmən, İraq, Suriya, Liviya və d.), həmçinin Qarabağ sindromundan əziyyət çəkən milyonlarla insan, eləcə də onların ailə üzvləri var. Müxtəlif vaxtlarda məhəlli, regional, qlobal münaqişələr zamanı onların qurbanlarına psixoloji-mənəvi dəstək vermək üçün aparılan işlər uzunmüddətli ardıcıl fəaliyyətlər tələb edir. Çox zaman böyük icmalarda müxtəlif formalarda özünü göstərən psixoloji baslıqlara (məsələn, müxtəlif sosial mənşəli uşaqlar arasında güclülərin zəiflərə, varlı ailələrin övladları kasıb balalarına, şəhərlilərin bölgələrdəkiliərə, paytaxt sakinlə-

rinin qaćqın-məcburi köckünlərə, kişilərin qadınlara, sağlam şəxslərin əllillərə, oğlanların qızlara qarşı psixoloji-mənəvi, fiziki-ruhi basqları və s.) qarşı ictimai qınağı, sosial mübarizəni, icma dirənişini gücləndirməklə dö-zümlü, tolerant, sülh, əmin-amallıq mühiti əldə etmək mümkündür.

Müxtəlif münaqişə qurbanlarının ailə üzvlərinə psixoloji-mənəvi dəstək göstərmək, eləcə də Azərbaycan insanının yazıya, kitaba saygılığını nəzərə alaraq bu mövzuda maarifləndirici materialların hazırlanmasına, ictimai-virtual müzakirələrin aparılmasına, internet və sosial şəbəkələrdə təbliğatın gücləndirilməsinə böyük ehtiyac duyulur ki, bu istiqamətlərdə aparılan işlər sadalanan problemlərin, qismən də olsa, aradan qaldırılmasına yardımçı olabilər.

Son 50 ilin araşdırılmalarının, statistik məlumatlarının, yazılı və elektron KİV-də gedən materialların, internet və sosial şəbəkələrdəki saysız-hesabsız müzakirələrin, cürbəcür faktoloji informasiyaların təhlili göstərir ki, münaqişə qurbanlarının ailə üzvləri arasında bu və digər səbəblərdən yaranan kəskin psixoloji-mənəvi problemlər – müharibənin yaraları zaman keçdikcə vaxtaşırı özünü bürüzə verir.

Təkcə TV-kanallarda hazırlanan sosialyönümlü proqramlarda haqqında bəhs açdığımız həssas qruplara aid ailələrdəki psixoloji gərginlikləri yada salmaq, eləcə də rəsmi məlumatlardakı statistik faktları analiz etmək kifayətdir ki, problemin ictimai əhəmiyyəti, sosial mahiyyəti,

cəmiyyət üçün aktuallığı aydın görünüsün. Eyni zamanda itkin düşmüş şəxslərin xilası üçün rıçaqlar, Ermənistanın Qarabağla bağlı yaratdığı münaqişənin əsl mahiyyətinin beynəlxalq aləmə çatdırılmasında bu istiqamətdə aparılan fəaliyyətlərin rolunun – təbliğati-informatik təsirinin böyük olduğunu görürük.

Ötən əsrin sonlarından etibarən məlum Ermənistan – Azərbaycan Dağılıq Qarabağ münaqişəsi zamanı çoxsaylı insan fəlakəti faktoru ilə nəticələnən, əsir və itkin düşmüş şəxslər, onların yolunu gözləyən ailə üzvləri, qaćqın və məcburi köçkünlükə bağlı ictimai-sosial, psixoloji-mənəvi zədələr, obyektiv səbəblərdən xarici ölkələrə mühacirətə üz tutanların artması, dünyanın onlarla ölkəsinə səpələnmiş qarışiq nikahlardan dünyaya gələn övladların sayının durmadan artması, ənənəvi Azərbaycan cəmiyyəti və insani dəyərlərinə müxtəlif təsirlər göstərib.

Vaxtilə Dağılıq Qarabağdakı münaqişə – müharibə işgal olunmuş ərazilərdə ənənəvi yaşam tərzinə söykənən baba-nənə, ata-ana, bacı-qardaş, əmi-bibi, xala-dayı, qohum-qonşu, aqsaaqqal-ağbirçək ailə təsisatları ilə əhatələnmiş, yeri gələndə, məhəllədə, kənddə sosiallaşmış milli ailə formalarının dağılmasına aparıb çıxardığından həssas qruplara daxil olan insanların psixologiyasında dərin yaralar açmışdır. Üstəlik, münaqişə nəticəsində həlak olmuş şəxslərin qəbirləri haqqında məlumatın olmaması, qədim yurd yerlərimizdəki kimsəsiz qalmış məzarlar, əsir və itkin düşmüşləرن acı taleyi bu psixoloji-mənəvi yaraları daha da dərinləşdirmişdir.

Əvəzində daha çox psixoloji-mənəvi sarsıntılarə məruz qalmış, tək ata və ya tək ana himayəsində bir, yaxud iki uşaq böyüdən dağınıq ailələr cəmiyyətimiz və dövlətimiz üçün böyük yükə çevrilməkdədir. Bu sahədə elmi-sosioloji araşdırırmaları cəmiyyətə təqdim etməklə mədəniyyət-məişət, yaşam fəlsəfəsinin zəifləməsinin qarşısını almaq, psixoloji böhran, şiddət hallarının, boşanmaların, nəsillərarası mənəvi-psixoloji münaqişələri, qismən də olsa, aradan qaldırmaq üçün ictimai-virtual aksiyaların həyata keçirilməsi vacibdir. Eyni zamanda, sadalanan problemin həllinə kömək edəcək bir sıra ağır problemlərin ictimailəşdirilməsi bu sahənin mütəxəssislərinin səylərini birləşdirməyi, ictimai-virtual müzakirələrin genişlənməsini, yeni psixoloji dəstək modellərinin işlənilməsini tələb edir.

Vaxt ötdükcə həssas qruplarda ailədaxili psixoloji gərginlik mental dəyərlərlə bağlı problemləri daha da qabarlıq göstərməkdədir. Bu problemlərin kəskinliyini nisbətən azaltmaq, insanlar arasında dərinləşən mənəvi-ruhi uçurumları aradan qaldırmaq üçün əsrlər boyu formalaşan milli ailə institutunu, sosial-mənəvi təsisatları möhkəmləndirmək, çağdaşlığa uyğun olaraq tədqiq etmək vacibdir ki, bu istiqamətdə də ilk növbədə Qarabağ münaqişəsi qurbanları və onların ailə üzvlərinin durumları araşdırılmalı, onlara psixoloji dəstək mexanizmləri işlənilməlidir...

28 avqust 2020

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1. Alarlı B. Qarabağın düzü var. Qudyalçayın sahillərində. Bakı, Sözün işığı, 2013, 55 s.
2. Cəmilə Çiçək. Əyyub və Sənəm dastanı. Bakı, Milli Zəka, 2015, 168 s.
3. Cəmilə Çiçək. Vətən Həsrəti // ƏDƏBİ KÖRPÜ. Aylıq Edebi Dergi Yayın Yönetmeni Səxavət İzzəti. Yazışma Adresi: edebi.korpu@gmail.com 20. Sayı yaz. Haziran 2020 (e-dergi).
4. Qarabağ: folklor da bir tarixdir. I kitab (Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2012, 464 s.
5. Qarabağ: folklor da bir tarixdir. VIII kitab (Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2014, 440 s. s.
6. Namazova Ş.M. Köckün qızın şəhid sevgilisinə doqquz məktubu (Povest və hekayələr). Bakı, Elm və təhsil, 2016, 120 s.
7. Namazova Ş.M. Laçın əfsanəsi (Povest). Bakı, Elm və təhsil, 2017, 156 s.
8. Səmimi T., Göyçəli Q. Zərkənd. Bakı, AKE NPM, 2013, 328 s.
9. Cəmilə Çiçək. Sazımız ağlayır dağlar başında. Bakı. "Azərnəşr", 2014, 624 s.
10. Cəmilə Çiçək. Kəlbəcərin saz qalası. Bakı, "Azərnəşr", 2013, 16 s.
11. www.ortaqdeyerler.com=xeberoxu&id=540.

Kitabça "Milli Zəka" jurnalının redaksiyasında ofset üsulu ilə çap olunmuşdur

MÜNDƏRİCAT

Fikrət Cahangirov. Ön söz.	
Qarabağdakı qələbənin "psixo-sirləri" ...	3
Sakibə Ələsgərova. Ön söz. Kəlbəcərin qərib çıçayı	6
Cəmilə Çiçək (İsbəndiyarovə). Müharibənin vurduğu yaralar və yaşatdığı ağrılar	14
<i>Sivil və milli dəyərlər psixoloji texnologiya qismində</i>	16
<i>Koronavirus və cəmiyyətdə psixoloji durum</i>	18
<i>Qarabağ-Kəlbəcər nisgili, müqəddəs məzarın da əsir düşdü, anacan</i>	25
<i>Erməni vandalları tərəfindən girov götürülmüş Ağca nənə və qızı Güllünün qaraca dərdi</i>	32
<i>Kəlbəcər anı – o günü həsrətlə gözləyirik</i>	35
İlham Məmmədli. İnsanlığın yaşadığı faciə – Dilqəm Əsgərov dramı	38
Bilal Alarlı Hüseynov. Qaçqın və köckünlərin mental dəyərlərinin qorunmasında folklor örnəklərinin rolü	44
Əli Uluxanlı (Abdullayev). Həssas qrup ailələrinə psixoloji-mənəvi dəstək humanizmin aliliyindəndir	61
Əlirza İsbəndiyarov. Sosial bərabərlik, cəmiyyətdə təzyiqlər və ictimai qınaq	66

**Cəmilə Köçəri qızı İsbəndiyarova.
Həssas qrup ailələrinə psixoloji-mənəvi dəstək
Bakı, "Azərnəşr", 2020**

Korrektor: Kəmalə Cəfərli
Texniki redaktor: Əlirza İsbəndiyarov
Dizayner: Cəfər Kərimov
Operator: Rövşən Hüseynli

Yığılmağa verilmiş: 20.09.2020
Çapa imzalanmış: 25.10.2020
Kağız formatı: 60/84
Həcmi: 72 səh.
Sayı: 830

Kitabça ZİMDTİB-in sifarişi ilə
Azərbacan Dövlət Nəşriyyatında hazır depozitivlərdən
ofset üsulu ilə çap olunmuşdur